

NÜŞABƏ MƏMMƏDOVA
KÖNÜL MAHMUDOVA
SEVİL BƏHRƏMOVA

HƏYAT BİLGİSİ

9

Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Həyat bilgisi” fənni üzrə

DƏRSLİK

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.06.2016-ci il tarixli 369 nömrəli əmri ilə
təsdiq edilmişdir.

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

“Şərq-Qərb” Nəşriyyatı

Dərsliklə bağlı rəy, irad və təkliflərin info@eastwest.az və derslik@edu.gov.az elektron ünvanlarına göndərilməsi xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!



Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadindr.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

MÜNDƏRİCAT

I tədris vahidi. Sağlamlığımız ve təhlükəsizliyimiz uğrunda.....	6
1. Yolda davranış mədəniyyəti.....	7
2. Təhlükəsizliyimizə laqeyd qalmayaq	14
3. Sağlam ailə sağlam gələcəyin təminatıdır.....	18
4. Fövqəladə halların nəticələrinin aradan qaldırılması.....	22
Layihə: Fövqəladə halların nəticələrinin aradan qaldırılması yolları.....	23
5. Müasir dövrün qlobal ekoloji problemləri	24
Layihə: Qlobal ekoloji problemlərin həlli	28
II tədris vahidi. Cəmiyyət ve onun rifahı.....	29
1. İnsan sosial proseslərdə.....	30
2. Vətəndaş cəmiyyəti	38
3. Vətəndaş cəmiyyətində demokratik prinsiplər	43
4. İnsan hüquqları.....	50
5. Hüququmuz beynəlxalq səviyyədə qorunur	66
6. İqtisadi səmərəlilik rifahımızdır	74
III tədris vahidi. Mədəniyyət ve tolerantlıq	81
1. Tolerantlıq.....	82
2. Mədəniyyətlərarası tolerantlıq	90
3. Azərbaycanda dini tolerantlıq	98
4. Dünyada müxtəlif dinlərə münasibət. Multikulturalizm	106
5. Əxlaq və davranış normalarının ümumbeşəri əhəmiyyəti	114
6. Bəşəriyyət qarşısında mənəvi borc	122
7. Dünyanın dərk olunması	129
Əlavələr	134

I TƏDRİS VAHİDİ

Sağlamlığımız və təhlükəsizliyimiz uğrunda


- **Yolda davranış mədəniyyəti**
- **Təhlükəsizliyimizə laqeyd qalmayaq**
- **Sağlam ailə sağlam gələcəyin təminatıdır**
- **Fövqəladə halların nəticələrinin aradan qaldırılması**
- **Layihə: Fövqəladə halların nəticələrinin aradan qaldırılması yolları**
- **Müasir dövrün qlobal ekoloji problemləri**
- **Layihə: Qlobal ekoloji problemlərin həlli**

1. YOLDA DAVRANIŞ MƏDƏNİYYƏTİ

Bilirsiz ki, avtomobili idare ederken təhlükəsizlik kəmərindən istifadə etmək lazımdır. Ancaq əfəsuslər olsun ki, bezen valideyinlərimiz və yaxud qohumlarımızın buna əməl etmədiyinin şahidi oluruq. Məktəbdə öyrənirik ki, yolu piyada keçidlindən keçmək lazımdır. Lakin piyada keçidi bir qeder uzaqda olduqda beziləri yolu yaxın yerdən keçməyi östün tuturlar. Bu da sonda bədbəxt hadisələre sebəb olur. Belə həllarda, yəqin ki, "Əslində, düz olan nedir? Etlikdərləmiz, yoxsa bildikdərləmiz?" sualları qarşısında qalınq.

Bes bütün bu həlləri nece aradan qaldırmaq olar? Yol mədəniyyəti nedir? Dövlət bu istiqamətdə hansı tədbirlər heyata keçirir?

İnsanın davranışı, danişığı onun mədəniyyətinin göstəricilərindən biridir. Davranış qaydalarına əməl etmək həm də ətrafdakılara hörmət elamətidir. Bu baxımdan sürücü və piyadalar üçün vacib olan bir sıra qaydaları bilmək və onlara əməl etmək, diqqətli və məsuliyyətli olmaq mədəniyyətdən xəber verir.



"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin I ve V bəndlərində deyilir:

Madde 18. Yollarda təhlükəsiz davranışın qaydalarının vətəndaşlara öyredilmesi

I. Yollarda təhlükəsiz davranışın qaydaları vətəndaşlara məktəbəqəder, ümumtehsil və xüsusi tehsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrde öyredilir.

V. Yollarda təhlükəsiz davranışın qaydalarının vətəndaşlara öyredilmesi üçün kütləvi informasiya vasitələrinən də istifadə oluna bilər.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi insan həyatına son qoyan qəzaların sayının azalması məqsədilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsini rəhbər tutaraq müvafiq tədbirlər həyata keçirir, reklam xarakterli videoçarxlar nümayiş etdirir. Tədbirlərin görülməsi yollarda təhlükəli hadisələrin azalmasında müstəsna rol oynasa da, qəzaların baş verməsi davam edir. Bu halların baş verməməsi üçün

sürəcü sürücülük mədəniyyətinə, piyada yolu keçmək mədəniyyətinə malik olmalıdır.



Yol hərəkəti qaydasını pozmaq, sükan arxasına sərxiş vəziyyətdə əyleşmək, kəmərdən istifadə etməmək, qoyulan normadan artıq sürətlə avtomobili idarə etmək, dəmiryol platformasında ve ya münasib olmayan yerdə yolu keçmək hansı fəsadlara gətirib çıxarıbilər? Bu barədə fikirlərinizi yoldaşlarınızla müzakirə edib nəticələri təqdim edin.

Sürücülük mədəniyyəti yolların təhlükəsizliyi baxımından olduqca vacibdir. Mədəni sürücü digər hərəkət iştirakçılarına kömək edir, özü yol hərəkəti qaydalarını, vəzifələrini bilir və onlara əməl edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar respublikada “Diqqət, uşaqlar!” adı altında “Hərəkətin təhlükəsizliyi” aylığı keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd bunlardır: uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmek; ümumtəhsil məktəblərində şagirdlərdə təhlükəsiz davranış vərdişləri formalasdırmaq; tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə Dövlət Yol Polisinin köməyini artırmaq.

Unutmayın ki, yollardakı işarələr, işıqforlar, müxtəlif qurğular sürücü və piyadaların – bir sözlə, bütün hərəkət iştirakçılarının qanuna əməl etməsinə, insanların təhlükəsizliyinə xidmət edir. Hər kəs buna bir nəfər kimi əməl etməyə

Sizcə, bu tədbirlərdə hansı mədəni davranış qaydaları müzikər obyektine çevrilə bilər? Siz hansı məsələlərin məktəblilərin nəzərine çatdırılmasının vacib hesab edirsiniz?

borcludur. Lakin çox vaxt piyadalar piyada keçidindən istifadə etməzdən əvvəl vəziyyəti dəyərləndirmirlər. Piyada nəzərə almalıdır ki, maşın sürətlə hərəket edə bilər və yaxud sürücünün fikri yayındığından yoldakı ani dəyişikliyə hazır olmaz. Ona görə də piyada keçidindən istifadə etməzdən əvvəl sürücünün sizə yol verəcəyinə əmin olduğunuz vacibdir.



Payız fəslində gündüzler qısalır. Axşam tez düşür. Bu halda günün qaranolıq vaxtı qara və ya tünd geyimlerden istifadə etmek arzu edilmezdir. Çünkü bu halda sürücüler uzaq mesafeden piyadani görməkdə çətinlik çəkirlər. Yaxşı olar ki, sürücünün sizi uzaq mesafeden göra bilməsi üçün işi əks etdirən aksesuarlardan istifadə edəsiniz.



Bezi dövlətlerde gece işi əks etdirən aksesuarlardan istifadə mecburidir.

Avtobuslara minmə və düşmə vərdişlərinin olması da olduqca vacibdir. Bəzən uşaq lar, hətta böyükler de sürücü avtobusu dayanacaqda saxlamağa imkan tapmamış cəld düşməyə və ya minmeye çalışırlar. Yaxud da bəzən nəqliyyatda sürücünün diq-qətinə yayındırıa bilecek söhbətlərə, hərəkətlərə yol verirler.

Unutmayın ki, piyada keçidleri varsa, mütləq bu keçidlerden istifadə olunmalıdır.

Yollarda bəzilərinin etdiyi kimi deyil, yol hərəkəti qaydalarının tələbinə uyğun hərəkət edin. Sərbəst düzgün qərarlar verməyi öyrənin.

Verilmiş hadiseleri yoldaşlarınızla birge təhlil edərək haqlı ve ya haqsız tərəfləri müəyyənleşdirin. Neticələri "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36 və 40-ci maddelerinə əsasən təhlil edin.

HADİSƏ 1. Yağış yağdı. Aygün əlində çətir avtobus dayanacağında səkinin lap kənarında dayanmışdı. Qardaşı Aydın isə ondan arxada durmuşdu. Uzaqdan çox yüksək sürətlə qoşqusu olan nəqliyyat vasitəsi yaxınlaşdı. Qardaşının Aygünü neçə dəfə yanına çağırmasına baxmayaraq, o, sözə qulaq asmadı və yerini dəyişmədi. Bu hadisəyə tənqidi yanaşaraq səhvin kimdə və nədən ibarət olduğunu, əslində, hansı qaydalara əməl edilməli olduğunu müəyyən edin.

HADİSƏ 2. Rüstəm axşam işdən evə qayıdır. Günü çox gərgin keçdiyindən özünü yorğun hiss edirdi. Yaşadığı ev şəhərin mərkəzi küçələrindən birində yerləşirdi. Ətrafdı müxtəlif yol hərəkəti nişanları, eyni zamanda piyada keçidi var idi. Çox yorğun və halsiz olan Rüstəm yolu çəpinə istiqamətdə o biri tərəfə keçib evə çatdı. Rüstəmin səhvi nədə idi? Onun, əslində, hansı qaydalara əməl etməli olduğunu müəyyən edin.

HADİSƏ 3. Solmaz müəllimə 6-cı sinif şagirdlərini ekskursiyaya aparırdı. Bir-biri ilə rəfiqəlik edən 5 qız əl-ələ tutub yolu keçdi. Natiq isə Adillə söhbətləşə-söhbətləşə yolu keçərkən papağı yerə düşdü. Əyilib papağını götürmək istədi. Müəllimin ona xitatən "dayanma, yolu keç!" sözündən sonra o, cəld yolu keçdi. Bu hadisəyə tənqidi yanaşaraq səhvin kimdə və nədən ibarət olduğunu, əslində, hansı qaydalara əməl edilməli olduğunu müəyyən edin.

HADİSƏ 4. Ləman qardaşı ilə yoluñ kənarında dayanaraq işqforun piyadalar üçün yaşıl işığının yanmasını gözləyirdi. Bu vaxt avtomobil lərden biri dayandı və sürücü əl işarəsi ilə göstərdi ki, yolu keçmək olar. Ləman cəld qaçıb yolu keçdi. Qardaşı Tunar isə yerində dayanaraq yolu kecmədi. Sizcə, kim düzgün addım atdı? Səhv kimdə və nədən ibarət idi?

**“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanunu**

Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları

I. Yol hərəkətinin iştirakçıları:

- 1) yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər;**
- 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların sıgnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq sıgnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin sıgnallarına təbe olmalıdır;**
- 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəketləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır;**
- 4) yol örtüyünü zədələməməli və ya çırkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırılmamalıdır;**
- 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımı tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyəti orqanına məlumat verilməsini təmin etməlidirlər);**
- 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər;**
- 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, ələcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər.**

II. Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözleməyi tələb edə bilər.

Maddə 40. Piyadanın vəzifələri

I. Piyada:

- 1) səki ilə, piyada zolağı ilə, yol çıyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərtiylə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərrik-siz əlil arabalarında gedən şəxslərin səki və ya yol çıynı ilə hərəkəti başqa piyadalar üçün manəy yaratdıqda onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər);**
- 2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çıynı xətləri boyunca keçməlidir;**
- 3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühərrik-siz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər);**
- 4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çıyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır);**
- 5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır;**
- 6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;**
- 7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrısan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdır);**

8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdırın başqa manəənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yanlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;

9) görünmə zonasında keçid və ya yolayıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir;

10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görüşün dairəsində nəqliyyat vasitəsi olmadığını etdiqdə keçməlidir.

II. Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqdə olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdiqdə sonra çıxa bilər.

III. Keçidi başa çatdırı bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözleməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.

IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sıradə dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında – sol tərəfdə müşayiətçilər olmalıdır, onlar əllərində qırmızı bayraqçıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda – ağ, arxada – qırmızı işıq fənəri tutmalıdırular.

V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklerin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar etdiqdə isə yol çiyini ilə aparmağa icazə verilir.

2. TƏHLÜKƏSİZLİYİMİZƏ LAQEYD QALMAYAQ

Siz artıq doqquzuncu sınıf şagirdiniz. Əksəriyyətiniz sərbəst şəkildə məktəbə, mağazaya gedir, ictimai nəqliyyatdan istifadə edirsiniz. Gündəlik həyatda sevindirici hadisələrə yanaşı, təessüf ki, müxtəlif xoşagelməz hallarla, təhlükeli vəziyyətlərə də qarşılaşa bilərsiniz.

Sizcə, bu təhlükələr nədən ibarətdir?

Təhlükəsiz-
liyimizi nece
təmin edə
bilərik?

Çox vaxt valideynlər övladlarını müəyyən təhlükələrdən qorumaq məqsədilə onların həyətə çıxmamasına icazə vermir. Sizcə, bununla uşağı hansısa bir təhlükədən qorumaq mümkündürmü? Çox vaxt ehtiyatsızlıq və diqqətsizlik: ütünü şəbəkədən ayırmamaq, giriş qapısını bağlamamaq, hündürlükdən yuxilmaq, su kranını bağlamamaq, evə tanımadığın insanı buraxmaq, iti və kəsici alətlərdən istifadə etmək, dərmanlar, vaxtı keçmiş qidalara, məişətdə istifadə olunan kimyəvi maddələr və s. həyatı təhlükəyə səbəb ola bilir.





Gündəlik həyatımıza rəng qatmaq üçün vaxtaşırı əyləncə və ticarət mərkəzlərinə, parklara, istirahət mərkəzlərinə, çimərliklərə, kinoya, teatra, muzeylərə üz tuturraq. Bu kimi ictimai yerlərdə nə qədər əylənsek, nə qədər zövq alsaq da, təhlükələrlə rastlaşmayağımıza əmin ola bilmərik.

Uşaq əyləncə mərkəzlərindəki bir sıra attraksionlar, parklardakı yelləncəklər, tikinti işləri aparılan ərazilər, ev heyvanları ictimai yerlərdə müəyyən təhlükələr yarada bilər.

İtlər “insanın dostu” hesab edilsə də, yad adam üçün onlar olduqca ciddi təhlükə yarada bilər. Respublikanın mərkəzi şəhərlərində, qəsəbələrdə, kəndlərdə, parklarda, əyləncə yerlərində, dəniz kənarında, yollarda, küçələrdə kifayət qədər sahibsiz itlərə rast gəlmək





olar. Əksər hallarda bu heyvanlara tək-tək deyil, sürü halında təsadüf edilir. Heyvanlar virusların ən başlıca daşıyıcıları olduğundan küçədəki sahibsiz itlər yerli sakinlərin həyatı üçün olduqca böyük təhlükədir. Peyvənd olunmayan bu heyvanların dişlədiyi insanların aqibəti çox vaxt ölümlə nəticələnir.

Alımlar hesab edirlər ki, ev heyvanlarının quduzluq xəstəliyinə yoluxması ehtimalı həmişə var. Bu halda xəstə ev heyvanı sahibini belə dişləyə bilər. Bəzən sahibləri itləri ictimai yerlərdə gəzdirərkən kəmərdən, ağızlıqdan istifadə etmirlər. Bütün bunlar da ətrafdakılar üçün təhlükə yaradır.



Özünü və etrafındaki insanları tehlükədən qorumaq üçün əsas xilasetmə qaydalarını və ya təhlükəsizlik qaydalarını bilmək lazımdır. Elə bu məqsədlə də yoldaşlarınızla qruplarda birləşib araştırma aparın və aşağıdakı mövzularda təqdimat hazırlayıın:



1. Meşətdə baş vərə biləcək təhlükələr hansılardır? Bu zaman hansı təhlükəsizlik qaydalarına eməl olunmalıdır?



4. Yollarda təhlükə və təhlükəsizlik.



2. Küçədə təhlükə və təhlükəsizlik.



5. Evdə saxlanılan ev heyvanları insanlar üçün ne kimi təhlükələr töredə biler? Bu zaman hansı təhlükəsizlik qaydalarına eməl olunmalıdır?



3. İtlər hücum edərsə, nə etmeli?



6. Qidalar orqanızm üçün nə derecədə təhlükəli ola bilər? Hansı təhlükəsizlik qaydalarına eməl etmək vacibdir?



7. Şəhər və kənd şəraitində təhlükələr və təhlükəsizlik.

Ətraf mühitə laqeyd yanaşmamaq, sağlam həyat tərzi keçirmək, hər hansı bir qəzaya səbəb olacaq addımlar atmamaq, mədəni davranış qaydalarına eməl etmək cəmiyyətin sağlam və rifah halında yaşamasına səbəb olur.

3. SAĞLAM AİLƏ SAĞLAM GƏLƏCƏYİN TƏMİNATIDIR



Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclər arasında təhlükəsizlik, sağlamlıq, ailə dəyərlərinin qorunub saxlanması, uşaq və yeniyetmələrin milli-mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşilanması istiqamətində müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir.

Sağlam həyat tərzi ifadəsinin bir neçə məsələni özündə birləşdiriyini bilirsiniz. Bunları xatırlayın. Sizcə, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin nə kimi əhəmiyyəti vardır?



Sağlam nəsil yetişdirmək, sağlam gələcəyi təmin etmək bu gün aktual məsələlərdəndir. Sağlam gəncliyin əsası isə məhz sağlam ailələrdə qoyulur. Ailə cəmiyyətin ən vacib dayağıdır. Bəşəri xüsusiyyətləri, dəyərləri, mədəni və estetik meyarları özündə cəmləşdirən, sağlam həyat tərzi keçirən, normal psixoloji mühitə malik sağlam ailə sağlam cəmiyyətdən xəbər verir.

Sağlam ailənin qurulmasına bir sıra amillər mənfi təsir göstərir. Bu amillərə zərərli vərdişlərə aludəçilik, psixi xəstəliklər, ailə zorakılığı, cinsi yolla yoluxan xəstəliklər, cinslər arasında anlaşılmazlıq, qan qohumları arasında nikah, erkən nikah, nikaha daxil olan şəxslərin tibbi müayinədən yayınlarını misal göstərmək mümkündür.

Prezident İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli fermanına əsasən, nikaha daxil olmaq istəyən şəxsler icbari tibbi müayinədən keçməlidirlər.

Bilirsiniz ki, insanlarda normal və patoloji əlamətlər irsən keçir. Qan qohumları arasında bağlanan nikah nəticəsində dünyaya gələcək körpələrdə anadangəlmə eybəcərlik və bir sıra irsi xəstəliklərin əmələ gəlməsi riskləri yüksəkdir. Mütəxəssislər hesab edirlər ki, bu, sinir sisteminin, eşitmə qabiliyyətinin pozulması; dəri xəstəlikləri; dayaq-hərəkət aparatının pozulması; qan xəstəlikləri (talassemiya, hemofiliya və s.); əqli və fiziki inkişafda çatışmazlıqlar; tənəffüs orqanlarının xəstəlikləri (astma, təngnəfəslik); qan-damar sisteminin xəstəliyi (hipertoniya), qısaparmaqlılıq, çoxbarmaqlılıq, rəng korluğú (daltonizm) kimi fəsadlara səbəb ola bilər. Qan qohumları olmayan insanların uşaqlarında patologiyaya məruz qalmış genlərin “görüşməsi” ehtimalı nisbətən azdır.

**Talassemiya
mərkəzi**



Talassemiya və hemofiliya irsi qan xəstəlikləridir. Mütəxəssislər hesab edirlər ki, bu xəstəliklərin aradan qaldırılmasıının əsas yolu qohum nikahların qarşısının alınmasıdır.

Gələcəyin daha sağlam və xoşbəxt ailəsinin qurulmasında evlilikdən əvvəl aparılacaq icbari tibbi müayinə olduqca əhə-



miyyətlidir. Həkim və mütəxəssislər hesab edirlər ki, icbari tibbi müayinə daha çox qan qohumluğu olan şəxslər üçün vacibdir. Bu müayinə gəncləri gözlənilən təhlükədən qorumaq üçün aparılır.

Yoluxucu xəstəliklər, sinir sistemi pozğunluqları, oturaq həyat tərzi, kompüter-dən hədsiz istifadə, gigiyena qaydalarına əməl etməmək, narkotik vasitələrə aludəçiliyin sağlam ailənin qurulmasına təsiri barədə məlumat toplayıb yol-daşlarınızla müzakirə edin.





Zərərli vərdişlərə aludəçilik həm ailə, həm də cəmiyyət üçün təhlükəlidir.

Spiriti içkiyə aludəciliyiñ ailələrdə münaqişələrə, boşanmalara getirib çıxarması heç də gizli deyil. Bir ailədə spiriti içkiyə aludə olan hər hansı bir valideyn digər ailə üzvlərinin emosional vəziyyətinə mənfi təsir göstərir. İş qabiliyyətinin azalmasına, eyni zamanda beyinin düşünmə və qərarvermə funksiyalarının zəifləməsinə səbəb olur. Qadınların spiriti içkiyə aludəciliyi isə yenicə dünyaya gəlmış körpəyə bir çox cəhətdən mənfi təsir göstərməklə yanaşı, çox hallarda körpənin dünyaya ölü halda gəlməsinə səbəb olur.

Zərərli vərdişlərə aludəciliyiñ sağlam ailənin qurulmasına nə kimi təsiri vardır?



1. Sonsuzluğa səbəb olan amiller hansılardır? Bunun sağlam hayat tərzi ilə nə kimi əlaqəsi vardır? Bununla bağlı kiçik araştırma aparıb dəftərinizə yazın.
2. Ailədə eks-cinslər arasındaki qarşılıqlı münasibətlər necə olmalıdır? Bunun sağlam ailənin formallaşmasında nə kimi rolü vardır? Araşdırın.
3. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı dövlət tərəfindən hansı tədbirlər həyata keçirilir? Bu barədə məlumat toplayın.

4. FÖVQƏLADƏ HALLARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI

2012-ci il may ayının 7-də zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymmişdir. Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Sizcə, Fövqəladə Hallar Nazirliyi bu kimi təbii fövqələde hadisələr zamanı nə kimi tədbirlər həyata keçirə bilər?



Zaqatalada zəlzələ zamanı uçmuş məscid

Azərbaycan Respublikasının ərazisi üçün səciyyəvi olan təbii fəlakətlərə: zəlzələ, sel, daşqın, subasma, sürüşmə, qar uçqunları ilə yanaşı, meşə və çöl yanğınları daxildir. Yalnız bunlar deyil, insan tələfati, dağıntı, yol-nəqliyyat qəzaları, kimyəvi zəhərlənmə və radioaktiv süalanma kimi hadisələrin baş vermə ehtimalı da danılmazdır. Ovlaq, kol-kos sahələrində, meşə massivlərində yay aylarında havaların isti və quraq keçməsi nəticəsində müxtəlif miqyaslı yanğınlar baş verir. Yanğınların milli sərvətimiz olan meşələrə, flora və faunaya, dövlət bütçəsinə vurduğu ziyanı, ən əsası isə insan hayatı üçün yaratdığı riski nəzərə alaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Eyni zamanda su hövzələrində, çımrılıklarda insanların təhlükəsizlik qaydalarına əməl etməməsi müxtəlif xoşagəlməz hadisələrlə, insan tələfati ilə nəticələnə bilir. Mütəxəssislər hesab edirlər ki, bu kimi halların baş verməsində əsas səbəb insanların ehtiyatsızlığıdır.

LAYİHƏ: FÖVQƏLADƏ HALLARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI YOLLARI

Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı layihənin hazırlanması üçün size təqdim olunan mövzular əsasında araşdırma aparın. Bu layihə qısamüddətlidir.

1. Təbii fövqəladə hallar zamanı etrafdaşılara və özüne yardım.
2. Yanğın və nəqliyyat qəzaları zamanı görülecek tədbirlər.
3. Terror xarakterli fövqəladə hallar zamanı görülecek tədbirlər.
4. Məşətdə qəzalar zamanı yardım.
5. Radioaktiv çirkənmə zamanı əhalinin hərəkət qaydaları.



Layihənin icra planı:

1. Sizə təqdim olunmuş mövzulardan birini seçin. Seçiminizi müəlliminizlə müzakirə edin.
2. Fərdi, yaxud qrupla işləyəcəyinizi qərar verin.
3. Layihənin mərhələlərini və icrasına ayrılan vaxtı dəqiqləşdirin.
4. Layihənin təqdimolunma formasını müəyyənləşdirin (Microsoft PowerPoint, Microsoft Word, model və s.).
5. Seçdiyiniz mövzunu digər fənn müəllimləri və valideynlərlə də müzakirə edin.
6. Mövzu ilə bağlı məlumat toplayın. Məlumatı müxtəlif mənbələrdən (dərslikdəki materialdan, jurnal və internetdən) eldə edə bilərsiniz.

5. MÜASİR DÖVRÜN QЛОBAL EKOLOJİ PROBLEMLƏRİ



Ətraf mühitin qorunması insanları narahat edən ən başlıca problemlərdən biridir. Qədim mənbələrdən məlumdur ki, həle eramızdan 5-6 əsr önce Misirdə mis eridən zaman havanı korladıqlarına, açıq suları çirkənləndirdiklərinə görə 6 nefer misgərə qarşı xüsusi cəza tədbirləri nəzərdə tutulmuşdu. Bizim eranın 12-13-cü yüzilliklərində Fransada Sena çayına çirkli su axıdan emalatxana ləğv edilmiş, günahkarlar cezalandırılmışdı.

Sizcə, bu problemlər müasir dövrde qlobal ekoloji problemlər hesab oluna bilərmi? Nə üçün? Qlobal ekoloji problemlərin həlli ilə bağlı müasir dövrde hansı tədbirlər heyata keçirilir?

1920-ci ildə Amerikada "Ekologiya" jurnalı nəşr olunmağa başlamışdır. Həmin jurnal dünyada bu sahədə ən populyar jurnallardan biridir.

▼ Sabirabad rayonunda sel

Bəşər sivilizasiyasının müxtəlif mərhələlərində zəlzələ, vulkan, daşqınlar, quraqlıq, yanğınlar, torpaq sürüşmələri kimi dəhşətli ekoloji fəlakətlər, onillik, hətta yüzillik müharibələr,



epidemiyalar (vərəm, taun və s. xəstəliklər), aclıq və s. kimi çox mürəkkəb problemlərdən insanlar əziyyət çekmişlər. Müasir dövrün əsas problemləri içərisində mühüm olanlardan biri məhz ekoloji problemdir.

Milli ekoloji problemlər regional, regional ekoloji problemlər isə qlobal ekoloji problemlərə çevirilir. Bu fikri neçə izah eðə bilersiniz? Fikrinizi nümunələr əsasında əsaslandırın.



Sizə bəllidir ki, beynəlxalq ekoloji problemlər ikitərəfli və çoxtərəfli sazişlər, konvensiyalar əsasında tənzimlənir. Bir neçə ölkənin maraq dairəsini əhatə edən problemlərin həlli üçün son illər dünyadan aparıcı dövlətləri və dövlət başçıları bir sıra qərarlar qəbul edirlər. Alımların əksəriyyəti bu problemlərin həllinin konkret yollarını axtarır. Lakin müasir dövrün qlobal problemlərinin həlli ziddiyətli prosesdir. Belə ki həmin problemlər getdikcə kəskinləşir. Qlobal problemlərin həlli isə yalnız beynəlxalq əməkdaşlıq nəticəsində mümkündür.

XXI əsrin təcili həllini gözləyən qlobal ekoloji problemləri sırasında havanın çirkənməsi, ozon qatının nazikləşməsi, turşulu yağışların yağması, torpaqların şoranlaşması, sənaye



tullantılarının ətraf mühiti korlaması, biomüxtəlifliyin, içmeli su ehtiyatlarının getdikcə azalması, qlobal istiləşmə, iqlim dəyişikliyi, meşə massivlərinin azalması və sair məsələlər ən öndə durur.

"İnsanlığı məhv etmək istəyirsinizsə, ağaclarдан başlayın".

Çarles Bukovski



Dünyada yaşıllıqların azalması, avtomobilərin, zavodların tüstüsü, qazanxanalar və s. atmosferdə oksigen ehtiyatının azalmasına, karbon qazının çoxalmasına səbəb olmuşdur. Bildiyiniz kimi, oksigenin çatışmazlığı bitkilərdə gedən fotosintez prosesinin hesabına tarazlaşır. Dünya dövlətləri tərəfindən də bu istiqamətdə müəyyən işlər görülür.



Yerdə həyatın əmələ gəlməsində atmosferin formalaşması və Yerin istilik balansının saxlanılması mühüm əhəmiyyət kəsb etmişdir. Atmosferin müxtəlif qazların qarışığından ibarət olduğunu bilirsiniz. Bu qazların nisbəti haqqında öyrəndiklərinizi yada salın.

Azot - ?


Oksigen - ?

Karbon qazı - ?

Təsirsiz qazlar - ?

İstixana effekti atmosferdə su buxarı və bir sıra qazların: karbon qazı, dəm qazı, metan, azot oksidləri və kükürd oksidlərinin miqdarının artması ilə əlaqədardır. İstixana qazları adlandırılan bu qazlar atmosferdə yayılıraq Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə atmosfer Güneşdən gələn istiliyi Yerə buraxır, Yerdən kosmosa yönələn enerjinin – istiliyin qarşısını alır və beləliklə də, bu örtük istixana effektiinin yaranmasına səbəb olur.

Global ekoloji problemlərdən biri də **torpağın çirkənməsi**dir. Torpaq məişət tullantılarının, neft məhsullarının və digər amillərin hesabına çirkənlər. İqtisadiyyatın inkişafı bir sıra problemləri (*sənaye, kənd təsərrüfatı, nəqliyyat* və s.) həll edərkən yenilərini yaradır. Torpağın çirkənməsinin əsas səbəbləri ağır metallar (*qurğuşun, civa, kadmium, arsen, talium, bismut, galay*), neft tullantıları və pestisidlərdir. Bu maddələr bitkilər tərəfindən mənimşənilir,



suya karışır ve insan organizminə təsir edir. İnsan orqanizmində bu kimi maddələrin illərlə toplanması müxtəlif xəstəliklərə gətirib çıxarır.

Yoldaşlarınızla birlikdə araştırma aparın və aşağıdakı mövzular üzrə təqdimat hazırlayın:

1. Atmosferin çirkənməsi insanlarda ürək-damar, tənəffüs yolları xəstəliklərinə səbəb olmaqla yanaşı, təbii ekosistemlərin məhvinə səbəb olur. Atmosferi çirkəndirən amillər təbii və antropogen olmaqla, iki qrupa bölünür. Bu amillər hansılardır? Atmosferin çirkənməsinin qarşısının alınması məqsədilə nə kimi tədbirlər görülməlidir? Əlavə mənbələrdən də istifadə etməklə bu barədə təqdimat hazırlayın.
2. Torpağın çirkənməsi qlobal ekoloji problemlərdəndir. Bu problemin aradan qaldırılmasına dair görülən tədbirlər haqqında (dünya səviyyəsində, eyni zamanda rəspublikamızda) təqdimat hazırlayın.
3. İstixana effektinin aradan qaldırılması yolları hansılardır? Əlavə mənbələrdən də istifadə etməklə bu barədə təqdimat hazırlayın.

LAYİHƏ: QLOBAL EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ

Qlobal ekoloji problemlərin həlline dair layihənin hazırlanması məqsədilə sizə təqdim olunmuş mövzular əsasında araştırma aparın.

1. Tullantıların ikinci həyatı.
2. Qlobal ekoloji problemlərin həlli yolunda maarifləndirmə.
3. Qlobal ekoloji problemlərə yol açan faktorlar və onların aradan qaldırılması yolları.
4. Atmosfəre antropogen təsir.
5. İnsanın bioloji aləmə təsiri.
6. Torpağa antropogen təsir və onun qarşısının alınma yolları.

II TƏDRİS VAHİDİ

Cəmiyyət və onun rifahı

- İnsan sosial proseslərdə
- Vətəndaş cəmiyyəti
- Vətəndaş cəmiyyətində demokratik prinsiplər
- İnsan hüquqları
- Hüququmuz beynəlxalq səviyyədə qorunur
- İqtisadi səmərəlilik rifahımızdır

1. İNSAN SOSİAL PROSESLƏRDƏ



Cəmiyyətdə insanlar bir-biri ilə sıx bağlı olub qarşılıqlı münasibətlərə malikdirlər. İnsanları bir-birinə bağlayan bütün tellər, o cümlədən şəxsi münasibətlər sosial münasibətləri (aile, əmək, mədəni, siyasi, iqtisadi və s.) özündə ehtiva edir. Bizim, adətən, hadise, təzahür, dəyişiklik adlandırdığımız münasibətlərin qanuna uyğun şəkilde baş vermesi **sosial proseslər** adlanır. Sosial münasibətlərin mərkəzində insan və onun fəaliyyəti dayanır.

İnsanın sosial proseslərdəki iştirakını dəyərləndirərək nə belə bir sual meydana çıxır: həqiqətənmi, cəmiyyətdə baş veren dəyişikliklər təsadüfi deyil? İnsan bu proseslərin gedişinə ne dərəcədə təsir edə bilər?

Məlumdur ki, hər bir fərdin tələbatı və mənafeyi vardır. Onları ödəmək üçün insanlar bir-biri ilə əlaqəyə girir, sosial təcrübəyə niyyətlenir, müxtəlif qruplara daxil olur, başqalarını öyrənir və öz kimliyini müəyyənləşdirirlər. Bu zaman insan təkcə özünü deyil, başqalarını da dəyişdirə bilir. Fərdin sosial proseslərdə rolü onun sosial statusunu (insanın cəmiyyətdəki mövqeyini) müəyyənləşdirir.



İnsanın sosial proseslərdəki roluna aid tarixi faktlara istinad etməklə nümunələr göstərin.

Cəmiyyətin inkişafının müəyyən mərhələlərində insanın sosial statusu da daim dəyişmişdir. Məsələn, insanlar yaşına, cinsinə, maddi təminatına, siyasi mövqeyinə, vəzifəsinə, biliyinə, ünsiyyət dairəsinə görə fərqli sosial statuslara malikdirlər. Sosial statusun xarakterinə görə müxtəlif qruplarda: quldarlar, feodallar, kəndlilər, fəhlələr, ziyalılar və s. qruplarda birləşən insanların sosial statusu dəyişdikcə sosial rolu da dəyişmişdir.



Alımlar sosial proseslərdə insanın rolü haqqında müxtəlif təzadlı fikirlər irəli sürmüslər. Bu fikirlər mahiyyət etibarilə iki qrupa bölünür. *Birinci qrup* belə düşünür ki, ictimai həyatın bütün hadisələri mənəviyyatdan asılı olub, görkəmli şəxsiyyətlərin, qəhrəmanların, alımların, ixtiraçılardan, mütələq və ilahi ideyanın, iradənin təsiri ilə dəyişmişdir. Belə ki sosial proseslərdə insanın fəaliyyəti deyil, ona olan münasibət başlıca rol oynayır. İnsan fəaliyyəti, adətən, mənəvi sahə ilə məhdudlaşır. Bu zaman zəruri dəyişikliklər cəmiyyətin mənəvi keyfiyyətlərinin dəyişməsindən asılı olur. Bu mənada insanın sosial münasibətləri cəmiyyətin mədəni münasibətləri ilə şərtlənir.

Bu cür yanaşmaya malik alımlar düşünürler ki, mənəvi sahə insanların sosial proseslərdəki iştirakını böyük mədəniyyətlərin yaranmasına qədər inkişaf etdirə bilər. Məsələn, kiçik bir nəsil böyük bir imperiyaya, tayfa isə sivilizasiyaya qədər böyüye bilər. Bu yanaşmanın ardıcılları *idealislər** adlanırlar. Onların fikrinə, cəmiyyətdə baş verənlər insandan deyil, onun ideyasından asılıdır. Ona görə də cəmiyyət və onun inkişafı dərkədilməzdır və çoxlu sayıda təsadüflərdən ibarətdir.

*Idealist –
haqqəti ideallaş-
dıran xeyalpərəst.*

Heyatda hansı tesadüflerle karşılaşmışsınız? İnsanın hayatında bu kimli tesadüflerin rolü neden ibaretdir? Bu barədə fikrlerinizi yoldaşlarınızla müzakire edin.



Bütün semavi dinlerde bildirilir ki, her şey, o cümləden insan da Allah tərəfinden yaradılıb. Müxtəlif dini baxışlara görə, insanların sosial proseslerdeki imkanları Allah tərəfinden müəyyənlenmişdir.



"Sosial proseslərin mərkəzində insanın iqtisadi fəaliyyəti dayanır" fikrini əsaslandırın.

İkinci qrup alımlar isə idealistlərdən fərqli olaraq, belə düşünürlər ki, cəmiyyət və onun inkişafı dərk ediləndir. Belə ki cəmiyyətdə öz xüsusiyətləri ilə seçilən, insanın iradəsindən asılı olmayan hadisələr baş verir. Bu qanuna uyğunluqların mərkəzində insanlar və onların müəyyən bir məqsədə çatmaq üçün əzmkar fəaliyyəti, məqsəd və cəhdləri dayanır. Bu nöqtəyinənəzərə görə, cəmiyyətdə baş verən hadisələr təsadüfi deyil, hər birinin arxasında insanın fəaliyyəti ilə bağlı olan zərurət dayanır. İnsanın sosial proseslərdə yaxından iştirakını sübut etməyə çalışan alımlar *materialistlər* adlanırlar.

Bu alımların fikrincə, insanın mənəviyyatı, iradəsi, baxışları, adətləri ictimai istehsaldan asılıdır. Bir tərəfdən insan təbiəti dəyişdirir, digər tərəfdən isə insanın öz təbiəti dəyişir. Demək, sosial proseslərin mərkəzində insanın iqtisadi fəaliyyəti dayanır.

Idealistlərle
materialistlərin
mövqelerini
müqayisə edib
fikirlərinizi
ümmükləşdirin.

Əmək fəaliyyəti olmadan cəmiyyət nə yaranı, nə də mövcud ola bilər. Həyat üçün zəruri olan maddi nemətlərin istehsalını, insanlar arasındaki sosial münasibətləri də cəmiyyət təşkil edir.





*Hər hansı bir peşə
nümayəndesini
seçin və emek
fealiyyetinə əsa-
sen onda formalala-
şan mənəvi keyfiy-
yetləri sadalayın.*

Məhz əmək fealiyyəti prosesində istehsal münasibətləri və onun mədəniyyəti meydana gəlir. Məsələn, müəllimin öz fealiyyəti dövründə qazandığı sosial-mənəvi səriştələr həm də onun şəxsi keyfiyyətlərinə təsir göstərir. O, ünsiyyətə tez girir, fikrini daha yaxşı izah edir, istiqamətləndirə bilir, insan-pərvər və humanist olur.

İnsanların sosial statusu onların əmək fealiyyətindən çox asılı olur. Bu baxımdan insanların sosial proseslərdə yaxın-dan iştirakı isə cəmiyyətin inkişafı ilə şərtlənir. İnsanların



şüurlü şəkildə müxtəlif məhsulları istehsal etməsi özlərindən asılı olsa da, onların arasında yaranan münasibətlər özlərindən asılı olmur. Ona görə də dünyada insanların sosial proseslərdə iştirakı da eyni deyildir. Məhz insanın sosial proseslərdəki iştirak dinamikası ölkələrin bir hissəsini iqtisadi və mədəni cəhətdən inkişaf etdirir, digərlərini isə geridə qoyur.

İqtisadi və mədəni cəhətdən inkişaf etmiş ölkələri nümunə göstərməklə onların həyat tərzi haqqında bildiklərinizi söyləyin. İnsanın sosial proseslərdə iştirakının bu dövlətlərin taleyində rolü olduğunu əsaslandırın.

İnsanın sosial proseslərdəki rolü onun şürurundan, həyatı dərk etməsindən asılıdır. Bir tərəfdən aktiv sosial fəaliyyət insanların şəxsiyyətində müəyyən izlər qoyur, digər bir tərəfdən isə insan həmin fəaliyyətdə yaxından iştirak etmək üçün özünü yetiştirdir, tərbiyələndirir. Ümumi şəkildə insan sosial proseslərdə *aktiv* və *passiv* iştirak etmək imkanlarına malikdir.

Aktiv fəaliyyət zamanı insan müxtəlif sosial, siyasi, mədəni qruplara daxil olur. Dövlətin idarə olunmasında yanından iştirak edir, öz namizədliyini irəli sürür, tərəfdarı olduğu nəmizədə dəstək olur. Dövlətin vətəndaş qarşısında qoyduğu öhdəlikləri fəal şəkildə yerinə yetirir və təbliğ edir.



Özünüzü məktəbin aktiv şagirdi hesab edirsinizmi? Məktəb həyatında baş verən proseslərde hansı seviyyədə iştirak edirsiniz?

Passiv iştirak zamanı fərd sanki sosial proseslərin müşahidəçisinə çevrilir. O, cəmiyyətdə baş verən hadisələrə öz münasibətini bildirse də, onları fəal şəkildə müdafiə etmir, lakin ümumi seçkilərdə iştirak edir, dövlətin öhdəliklərini yerinə yetirir, orduda xidmət edir və s.

Sadalanan fəaliyyətlər əsasında insanın sosial proseslərdə passiv iştirakçı olduğunu əsaslaşdırın.



Son zamanlar cəmiyyətdə baş verən sürətli qloballaşma, informasiya və kommunikasiya texnologiyalarının imkanları insanların sosial proseslərdəki roluna böyük təsir göstərir. İnsanlar İKT-nin köməyi ilə rahat şəkildə dünyanın istənilən nöqtəsi ilə əlaqələr yarada bilir, iş birliyi qurur, əmək fəaliyyətinə daxil olur. İnfomasiya cəmiyyətinin təşəkkül tapması insanların həyat tərzini, cəmiyyətdəki sosial mədəni prosesləri kökündən dəyişir və dünya sivilizasiyasının yeni mərhələsini açır.

Siz İKT vasitələrindən istifadə edirsinizmi? Hansı sosial şəbəkələrin istifadəcisiiniz? Sosial şəbəkələrdən istifadenin menfi və müsbət tərifləri nədən ibarətdir?

Qloballaşma göstərdi ki, fərdin sosial proseslərdəki rolunda dəyişməkdədir. İndi o nə qədər çox təcrübə əldə edir, fəaliyyət və ünsiyyət dairəsini nə qədər genişləndirirse, öz “iştirakçı”nı da bir o qədər dinamik və çoxşaxəli şəklə salır,

sosial statusunu dəyişir. Maddi istehsaldan bilik istehsalına keçid insanları mükəmməl təhsilə yiyələnən, müasir texnologiyalardan istifadə edən, informasiyani toplayan, ünsiyyət qurmağı bacaran, müxtəlifliyi, rəngarəngliyi gənűn tələbi kimi qəbul edən şəxslərə çevirməklə onların öz sosial statusunu saxlamaq və daha da yüksəltmək imkanlarını artırır.

Qlobal problemlərin artması, təhlükəsizlik məsələləri, eko-loji problemlər, su və ərzaq çatışmazlığı, müharibələr, terrorla mübarizə və s. insanları ümumi maraqlar ətrafında birləşdirir. Bu problemlər sosial statusundan, millətindən, dinindən, irqindən, yaşadığı ölkədən asılı olmayaraq, ayrı-ayrı fəndləri birgə mübarizəyə və əməkdaşlığa cəlb edir. Ona görə də insanların sosial proseslərdə iştirakı getdikcə daha fəal xarakter almağa başlayır.

Beləliklə, cəmiyyətin sosial həyatı və insanın bu proseslərdə iştirakı qarşılıqlı şəkildə inkişaf edir. Bir tərəfdən insan öz şəxsi keyfiyyətləri və qabiliyyəti ilə sosial proseslərin aparıcı qüvvəsi kimi onu dəyişdirir, digər bir tərəfdən isə özü dəyişir.

Qlobal problemlərin artmasının səbəblərini nədə görürsünüz?



1. Sosial proseslərdə insanın roluna dair iki fəqli baxışı müqayisə edin. Oxşar və fəqli tərəfləri tapın.
2. "Sosial status" anlayışını necə başa düşürsünüz? Fikrinizi misallarla izah edin.
3. Müasir sosial şəbəkələrin insanı nə qədər və necə dəyişdirə biləcəyi barədə düşünün. Araşdırma aparın.
4. Dünyanı əhatə edən qlobal problemləri sadalayın. Hər hansı ayrıca götürülmüş bir problemiñ həlli yollarını müəyyənleşdirməyə çalışın.
5. İnsanın sosial proseslərdə rolunu necə dəyərləndirsiniz?
6. Sizi əhatə edən insanların fəaliyyətini araşdırın və bu haqda esse yazın.
7. "Qlobal problemlərin həlli yolları" adlı təqdimat hazırlayıın.
8. İKT-dən istifadənin müsbət və mənfi tərəflərinə aid müqayisəli sxem-cədvəl tərtib edin.

2. VƏTƏNDAS CƏMIYYƏTİ

Bu gün demokratik dəyərlərin qorunduğu və təbliğ olunduğu bir dövrə yaşayırıq. Demokratiya insan azadlıqlarının və bərabərliyinin qəbul edilməsini əsas tutaraq xalqın rolunu əvəzolunmaz prinsiplər kimi nəzərdə tutur. Demokratik prinsiplərin reallaşması öz vətəndaşları ilə ümumi ictimai razılığa gələn, onların rifahına xidmət edən sabit sosial-iqtisadi və mədəni inkişafa malik dövlətlərə mümkündür. Müasir dövrə demokratik prinsiplərə əlavə olunan dəyərlərdən biri də vətəndaş cəmiyyətinin formalaşmasıdır.

Vətəndaş cəmiyyəti nədir? Bu cəmiyyətin mahiyyəti nədən ibarətdir?



“Vətəndaş cəmiyyəti” anlayışının ilk dəfə nə vaxt yaranlığını demək çətindir. Antik dövrdən başlayaraq, bu anlayış əsərlərdə müxtəlif şərhlərlə verilmişdir. Bu gün vətəndaş cəmiyyəti dedikdə, inkişaf etmiş iqtisadi, mədəni, hüquqi və siyasi münasibətlərin mövcud olduğu cəmiyyət, yüksək sosial, iqtisadi, siyasi, mədəni və mənəvi statusa malik vətəndaşların cəmiyyəti başa düşülür.



Bəzən dövlət idarəetməsini vətəndaş cəmiyyəti ilə eyniləşdirirlər. Lakin onlar arasında fərqlər vardır. Belə ki dövlət xüsusi idarəetmə formasıdır. Vətəndaş cəmiyyəti dedikdə, insanların könüllü şəkildə yaratdığı, cəmiyyətin ümumi maraqlarına və ədalətin bərqərar olmasına xidmət edən müstəqil qurumlar tərəfindən təşkilatlanma başa düşülür.

Elmi ədəbiyyatda qeyd ədirilir ki, vətəndaş cəmiyyəti insanların sosial, siyasi və mədəni cəhətdən özünü ifadə etmək, müdafiə etmək və sosial strukturların idarəolunması sahəsidir. Bu mənada, vətəndaş cəmiyyətini mülki idarəetmə də adlandırmış ola.

Mülki idarəetme anlayışını izah edin. Nə üçün vətəndaş cəmiyyətini mülki idarəetmə adlandırmış ola?

Vətəndaş cəmiyyəti cəmiyyətin ümumi maraqlarını ifadə edən insanlar və sosial qruplar tərəfindən formalasır. Müxtəlif xeyriyyə cəmiyyətləri, mədəniyyət və maarif sahəsində fəaliyyət göstərən, insan hüquqlarını, vətəndaş azadlıqlarını müdafiə edən qeyri-hökumət təşkilatları, maliyyə fondları, kollektivlər, dini qurumlar, müstəqil kütüvə informasiya vəstələri, müstəqil həmkarlar təşkilatları, idman klubları, assosiasiyalar bu cəmiyyətin fəal üzvləridir. Dünyada tanınmış təşkilatlardan biri də Heydər Əliyev Fondudur.

Fondun əsas məqsədi yerli və xarici ölkələrin fondları, QHT-ləri (qeyri-hökumət təşkilatları), eləcə də ictimai təş-



*Heydər Əliyev
Fondunun loqosu*

kılatlarla əməkdaşlığı genişləndirməkdir. Bu təşkilatlarla birgə layihələr həyata keçirən Heydər Əliyev Fondu insanların yaradıcı potensialının, bilik və bacarıqlarının, qabiliyyətlərinin aşkarlanması və inkişaf etdirilməsində qayğısını əsirgəmir. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, ölkəmizin beynəlxalq nüfuzunun artması ilə bağlı tədbirlərin həyata keçirilməsi, respublika və xarici dövlətlərin təhsil müəssisələri ilə əməkdaşlıq sahəsində xüsusi rolu ilə fərqlənir. Fond elm, təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya və digər sosial sahələrdə Azərbaycanın mədəni irsinin qorunması və xarici ölkələrdə dəstəklənməsində genişmiqyaslı layihələr həyata keçirərək dəyərli töhfələr verir.

Totalitarizm –
tam, bütöv; menaca “her şeyi
əhatə etmək”
dəmekdir.

Vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən cəmiyyətdir. O, insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaslığı, reallaşlığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir. Burada insan, vətəndaş, şəxsiyyət əsas yer tutur. Vətəndaş cəmiyyəti insanların siyasi mövqeyindən daha çox iqtisadi və şəxsi həyat fəaliyyəti ilə müəyyənləşir. Ona görə də vətəndaş cəmiyyəti sosial, mədəni və dini düşmənciliyə, totalitarizmə*, insanlara qarşı zorakılığa etiraz edir. Bu cəmiyyət əxlaq və humanizm prinsiplərinə, qanunlara hörmət edir, dövlətlə sıx qarşılıqlı əlaqədə olur. Buna görə də demokratik prinsiplərin reallaşması vətəndaş cəmiyyətinin əsaslarından biri hesab olunur.

Demokratik prinsiplərin reallaşmasında vətəndaş cəmiyyətinin rolunun olduğunu faktlarla əsaslandırın.

Dövlət vətəndaş cəmiyyətinin başlıca təminatçısıdır. Dövlətin işi qanunvericilik, xarici siyaset, büdcə, rabitə, nəqliyyat və s. sahələrdə vətəndaşların hüquqlarını müdafiə etməkdir. Başqa sözlə, dövlət cəmiyyətin keşikçisi, onun inamlı müdafiəçisi kimi çıxış etməlidir. Vətəndaş cəmiyyətinin başlıca prinsipi “cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçün” şəyərəna əsaslanır.

Ne üçün demokratiya vətəndaş cəmiyyətinin formallaşmasında əsas prinsiplərdən biri hesab olunur? Fikirlərinizi əsaslandırın.

Vətəndaş cəmiyyəti cəmiyyətin sosial-iqtisadi inkişafının istiqamətlərinin müəyyən edilməsinə, vətəndaşların sosial faydalı fəaliyyətlərinin stimullaşdırılmasına istiqamətləndir. Onların hüquqlarının, mülkiyyətlərinin, şərəf və ləyaqətlərinin qorunmasına, cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsinə, sərhədlərin qorunması və daxili qayda-qanunların həllinə çalışır. Bu cəmiyyət, hər şeydən əvvəl, vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və onları ifadə edir.

Vətəndaş cəmiyyətinin öz meyarları vardır. O, cəmiyyətin inkişafında daha yüksək mərhələ olub insanların qeyri-siyasi tələbatından irəli gəlir. Buna görə də vətəndaş cəmiyyəti yüksək sosial və siyasi mədəniyyətə, aktiv vətəndaş mövqeyinə malik fərdlərdən ibarət olub, əsl demokratiyanı özündə əks etdirir. Ona görə də vətəndaş cəmiyyəti bu gün demokratiya, insan hüquqlarının və vətəndaş azadlıqlarının təminatı ilə ifadə olunan sosial idarəetmənin üsullarından ən mükəmməli hesab edilir.

Ne üçün vətəndaş cəmiyyəti sosial idarəetmənin üsullarından ən mükəmməli hesab edilir? Bu fikri sübut etmək üçün faktlara istinad edin.

Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi dövlətin məqsədləri ilə üst-üstə düşür. Başqa sözlə, şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaq dövlətlə mülki həkimiyəti bir-birinə yaxınlaşdırın başlıca amillərdir. Vətən-


Nə üçün dövlət vətəndaş cəmiyyətinin formallaşmasında maraqlı olmalıdır?

daş cəmiyyətində dövlətdən fərqli olaraq, tabeçilik əlaqələri deyil, azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir.

Vətəndaş cəmiyyəti həm də siyasi rejimin sabitliyinin əsası olub dövlət hakimiyyətinin təməlidir. Onun zəifləməsi cəmiyyətin mövcudluğuna xələl gətirir. Müasir dövrdə vətəndaş cəmiyyətinin dəstəklənməsi həm də dövlət hakimiyyətinin ənənəvi təsisatlara arxalanması, xalqın milli və mənəvi dəyərlərinin qorunması deməkdir. Cəmiyyətin sosial, mədəni və mənəvi sahələrinin fəaliyyətinin nəsillərdən nəsillərə ötürülməsini təmin etmək dövlətin əsas funksiyaları olduğu kimi, vətəndaş cəmiyyətinin də vəzifələrinə daxildir.

Beləliklə, vətəndaş cəmiyyəti yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyət olub aşağıdakı xüsusiyyətlərə malikdir:

VƏTƏNDAS CƏMIYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ



1. Sizce, dövlət hansı vəzifelerini vətəndaşların öhdəsinə buraxa bilər? Həmin vəzifələri sadalayın.
2. Cəmiyyətin sosial həyatında rol oynaya biləcək bir təşkilat yarada bilərsinizmi? Həmin cəmiyyətin fəaliyyət planını hazırlayın.
3. Vətəndaş cəmiyyətinin demokratiyaya əsaslanan cəmiyyət olduğunu faktlarla şərh edin.
4. Vətəndaş cəmiyyətinin fəaliyyətini dəyərləndirin.
5. Vətəndaş cəmiyyətinin formallaşmasının müsbət təriflərini müəyyən etməklə sxem tərtib edin.
6. Vətəndaş cəmiyyətinin mövcudluğuna şərait yaradan amilləri müəyyən edin.
7. "Mən vətəndaş cəmiyyətinin bir parçasıyam" adlı esse yazın.

3. VƏTƏNDAS CƏMIYYƏTİNDƏ DEMOKRATİK PRİNSİPLƏR

ABŞ-in tanınmış presidentlərindən biri olan Avraam Lincoln demokratiya haqqında deyirdi: "Demokratiya – xalq üçün yaradılan xalqın hakimiyyətidir".

Xalqın və ya cəmiyyətin demokratik şəkilde idarə olunmasının əhəmiyyəti nədir? Vətəndaşların fikirlərinin əsas götürüldüyü bir cəmiyyətdə hansı demokratik prinsiplər mövcuddur?

Vətəndaş cəmiyyəti dedikdə, azad fəaliyyəti və yaradıcılığı ilə fərqlənən mühit başa düşür. Bu, hüquqi baxımdan azad və bərabərhüquqlu insanların rəqabət və əməkdaşlıq mühitiidir. Buna görə də belə bir mühitin başlıca tələbi demokratik prinsiplərin həyata keçirilməsidir.

Vətəndaş cəmiyyətinin aparıcı ünsürləri sosial fəaliyyətin müxtəlif sahələrini əhatə edir. Onlar cəmiyyətin sosial-siyasi aləmində, əsasən, ailə, sosial-iqtisadi, siyasi sahələri əhatə edir. Vətəndaş cəmiyyətləri öz fəaliyyətlərində ictimai özünüidarəetmə orqanlarının yaradılmasını, ictimai fikrin formalşamasını, həmçinin sosial münaqışelerin həllini nəzərdə tutur. Bu tip cəmiyyət qeyri-dövlət təşkilatlarının, müstəqil KİV-in



**ABŞ-da
Azadlıq heykəli**



(kütləvi informasiya vasitələri) cəmiyyətdə formallaşan maraqlarını konstitusiya və dövlət qanunları çərçivəsində, sivil formada ifadə edilməsi təcrübəsini formalışdır. Vətəndaş cəmiyyətdən söz və fikir azadlığının bərqərar olması başlıca amildir. Həmçinin vətəndaşların öz mövqeyini açıq ifadə etmək imkanının olması, yaradıcı, elmi və digər birliklərinin fəaliyəti və inkişafı əsasdır. Bu baxımdan demokratik prinsiplərin həyata keçirilməsi həm də vətəndaş cəmiyyətinin bərqərar olması ilə şərtləndirilir.

Nə üçün vətəndaş cəmiyyətinə demokratik mühit tələb olunur? Fikirlərinizi əsaslandırın.

"Demokratiya" yunan sözü olub, "xalqın hakimiyyəti" deməkdir. İlk dəfə bu tip idarəetmə qədim yunan şəhər-dövlətlərində meydana gəlmişdir. Lakin bu zaman mövcud olan demokratiya "quidar demokratiya" idi. Belə ki dövlətin idarə olunması yalnız ölkənin azad vətəndaşlarına həvalə olunurdu.

Müasir demokratiya anlayışı xalq hakimiyyətinin əsas mənbəyi kimi tanınan siyasi idarəetmə üsuludur. Onun başlıca amillərdən biri də hakimiyyətin bir-birindən asılı olmayan müstəqil qollara bölünməsi, əsas qanuna – konstitusiyaya malik olmasıdır. Bu prinsip cəmiyyətdə diktaturanın yaranmasına engel olaraq təsbit olunmuşdur. Cəmiyyət şəffaf idarəetmə tələblərinə riayət olunmasına çalışır, hakimiyyət nümayəndələrinin fəaliyyətinə də ciddi nəzarət edir. Belə cəmiyyətdə iclasların açıq keçirilməsi, dövlət hesabatlarının hazırlanması, məmurların öz fəaliyyətləri haqqında deklarasiyalarla çıxış etməsi, müstəqil kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyəti vətəndaş nəzarətinin başlıca formalarındandır.

Hakimiyyətin əsas mənbəyi xalqdır. Ona dövlətin yaradılmasında, idarə olunmasında iştirak hüququnun verilməsi, öz nümayəndələrini seçməsi və mütəmadi olaraq dəyişməsi hüququ demokratik prinsiplər hesab olunur. Bu prinsipin mahiyyəti ondadır ki, hər bir vətəndaş müəyyən yaş həddinə

Cəmiyyətin dövlətin idarə olunmasında rolü nədən ibarətdir?



çatdıqda dövlətin idarə olunmasında yaxından iştirak edə bilər. Buna görə də insanların bərabər hüquqlara malik olması, siyasi idarəolunmada bərabər imkanlarla çıxış etməsi, nümayəndələrin xalq tərəfindən seçilməsi hakimiyyətin əsasıdır. Məhz bu səbəbdən dövlət insan hüquqlarını və vətəndaş azadlıqlarını müdafiə edir və onlara təminat verir.

**Azərbaycan
Respublikası
Ali Məhkəməsinin
binası**

Azərbaycan Respublikasının Konstitusiyası

Madde 56. Seçki hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.

İnsan hüquqlarının aliliyi öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Demokratik cəmiyyətlərdə isə hər bir vətəndaşın öz mövqeyi vardır. Onların reallaşması çoxluq prinsipinə əsaslanır. Ancaq dövlət öz qanunları ilə azlıqlara demokratik qurumlar vasitəsilə öz iradəsini ifadə



Plüralizm –
*bir məsələ barədə
müxtəlif rəylərin
olması: çoxfikirlilik.*

etmek hüququnu verir. Bu mənada, vətəndaş cəmiyyətində müxtəlif fikirlər, baxışlar, ideyalar, rəylər əsasında formalaslaşan plüralizm* əsas prinsiplərdən biridir.


Demokratik cəmiyyətlərdə azlıq və çoxluq arasında müvazinətin saxlanması, hətta bərabərləşdirilməsi vacib amillərdən biridir. Belə bir cəmiyyətdə bütün vətəndaşların bərabərliyə inamı daha möhkəm olur. İdeyalar, mövqelər, fəaliyyət azadlığı, azad rəqabət demokratik cəmiyyətdə əsas götürülür.

Sizcə, nə üçün demokratik cəmiyyətlərdə azlıq və çoxluq arasında müvazi-nətin saxlanması vacib amillərdən biri hesab olunur? Fikrinizi əsaslandırın.

Hazırda vətəndaş nəzarətinin reallaşması yalnız vətəndaş cəmiyyətinin mövcud olduğu dövlətlərdə mümkündür. Çünkü

bu cür cəmiyyətlə dövlət arasında prinsipial fərqlər görünmür. Cəmiyyətin fəaliyyəti dövlət strukturları və mexanizmləri ilə bütövlükdə üst-üstə düşməsə də, “şəxsiyyət və dövlət” münasibətlərində “şəxsiyyət”in öne çekilməsi kimi ümumi maraqların həyata keçirilməsi məqsədləri ilə üst-üstə düşür.

Vətəndaş cəmiyyətində tələb olunan demokratik prinsiplərdən biri də azad iqtisadi mühitin yaradılmasıdır. Belə bir cəmiyyətdə vətəndaşlar öz şəxsi rifahları naminə, dövlət vergilərinin ödənilməsi şətilə sərbəst, müstəqil şəkildə iqtisadi fəaliyyətlə məşğul ola, mülkiyyət və gəlirlərindən sərbəst şəkildə istifadə edə bilərlər.



Cəmiyyətdə vergilər ödənilməzsə, hansı çətinliklər yaranar? Fikrinizi əsaslandırın.

Vətəndaş cəmiyyətində vətəndaşlar çoxsaylı müstəqil təşkilatlar vasitəsilə kollektiv şəkildə problemlərini həll edir, öz fikirlərini söyləyirlər. Belə təşkilatlar vətəndaşlarla dövlət arasında əlaqə yaradır və dövlətin şəxsiyyət üzərində hökmranlığına mane olur.

Vətəndaş cəmiyyəti aşağıdakı prinsiplərə əsaslanır:

1. İqtisadi azadlıq, bazar münasibətlərinin bərqərar olması, mülkiyyətin müxtəlif formalarının mövcudluğu.
2. İnsan hüquqlarının və vətəndaş azadlıqlarının müdafiəsi və təmin olunması.
3. Qanunun alliliyi və bütün vətəndaşların qanun qarşısında bərabərliyi.
4. Demokratik və legitim hakimiyyətin mövcudluğu, hakimiyyətin bölünməsi prinsipi.
5. Demokratik, sosial, sivil institutların mövcud olduğu dövlətin formallaşması.
6. Siyasi, ideoloji və mədəni plüralizm.
7. Fikir və söz azadlığının mövcudluğu, müstəqil kütləvi informasiya vasitələri, mətbuatın sərbəst fəaliyyəti.
8. Dövlətin insanların şəxsi və ictimai həyatına müdaxilə etməməsi, vətəndaşla dövlət arasında qarşılıqlı vəzifələrin, məsuliyyət və öhdəliklərin olması.
9. Milli barışqıq, kompromis, qarşılıqlı əməkdaşlıq.
10. Şəxsiyyətin ləyaqətli həyatını təmin edən səmərəli sosial siyaset.



Vətəndaş cəmiyyətinin esas prinsiplərini bir-biri ilə əlaqələndirir. Onları bir-birine bağlayan amilləri göstərin.

Beləliklə, vətəndaş cəmiyyəti ilə demokratik dəyərlər bir-biri ilə eynilik təşkil edir, hətta demokratik cəmiyyətin özünü müəyyənləşdirir. O, bir tərəfdən sosial-iqtisadi, mənəvi, digər bir tərəfdən isə həyatın siyasi tərəflərini özündə birləşdirir. Üzvlərinin özfəaliyyəti, birləklərin müxtəlifliyi baxımından vətəndaş cəmiyyəti nə qədər çox inkişaf etmiş olarsa, bir o qədər hüquqi dövlətin demokratik yolla irəliləyişi təmin edilmiş olar. Başqa sözlə, siyasi quruluş nə qədər demokratiyaya meyilli olarsa, bir o qədər də vətəndaş cəmiyyətinin inkişafı təmin edilmiş olar.

1. *Demokratik prinsiplərlə vətəndaş cəmiyyətinə xas olan prinsipləri müqayisə edin. Oxşar və fərqli tərəflərini müəyyənləşdirin.*
2. *“Vətəndaş cəmiyyəti müasirliyin daha mütərəqqi idarəetmə üsulu hesab olunur” fikrinin doğru olduğunu əsaslandırın.*
3. *Vətəndaş cəmiyyətinin formallaşması ilə bərabər dövlətin cəmiyyət üzərində nəzarətinin azalacağı ehtimalını dəyərləndirin.*
4. *Azərbaycan Respublikasının Konstitusiyasından insan azadlığını təsdiq edən maddələri seçib ayırin. Seçdiyiniz maddələrin ölkəmizdə reallaşdırıldığını sübut edin.*
5. *Yunan demokratiyasını müasir dünya demokratiyası ilə müqayisəli şəkildə təhlil edin. Onların oxşar və fərqli xüsusiyyətlərini göstərin.*

4. İNSAN HÜQUQLARI

Ulu önder Heydər Əliyev söyləmişdir: “İnsan hüququ hər bir insanın hüququdur, eyni zamanda hər bir xalqın hüququdur”.



İnsanların hüquqları daim qorunur və ya pozulmuş hüquqların müdafiəsi üçün daim mübarizə aparılır. İnsan hüquqları insanın əsas tələbatları ilə bağlıdır. İnsanın tələbatları yalnız sağ qalıb yaşamaq ehtiyacı ilə məhdudlaşmır, bu anlayış daha genişdir. Bu tələbatlar insanın həm maddi, həm də mənəvi cəhətdən ləyaqətlə yaşamasını təmin etməklə bağlıdır.

“Hüquq” əreb dilində “haqq” sözünü ifadə edir. İnsan hüquqları ideyasının tarixi qədim dövrlərə gedib çıxır. Qədim zamanlardan başlayaraq insanlar elə bir dövlət modeli yaratmağa çalışmışlar ki, o, insan ləyaqətinə hörmət prinsipi üzərində qurulmuş olsun.

İnsana hörməti və onun azadlığını təmin edən bir dövlətin yaradılması ideyası müasir dövrdə əsas insan hüquqları anlayışını formalaşdırıcı və həyatımızın əsas hissəsinə çevrildi.

İnsan haqlarının qorunması məsələsi, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. İnsan haqları anlayışına hələ 1789-cu ildə Fransada qəbul edilmiş “İnsan və vətəndaş hüquqları haqqında bəyannamə”də rast gəlinir. Bu anlayışa görə insan haqlarından sui-istifadə hallarına yol verilmir.

Əsas hüquqlara və beynəlxalq razılaşmalara əsaslanaraq konstitusiyada insan haqları inkarolunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin bəyannaməsi ilə qanuniləşdirilmişdir.

İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur:

Əsas insan hüquqlarının qəbul edilməsinin insanlarin həyatındaki rolu nəden ibarətdir? İnsan hüquqları ne üçün meydana gəldi və əsas amilə çevrildi?

BMT-nin insan hüquqlarına dair qəbul etdiyi sənədin ehemiy-yəti nədir?

**ABŞ-in Nyu-York
şəhərində
BMT-nin binası**



Hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşeyindən, mülkiyyətindən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

İnsan hüquqlarını iki əsas qrupa bölgürər: maddi və prossessual hüquqlar.

Ölkəmizdə insan hüquqlarının qorunması, xalqın rifahının təmin edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının ilk maddələrində öz əksini belə tapır.

Maddi 1. Hakimiyətin mənbəyi.

I. Azərbaycan Respublikasında dövlət hakimiyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

Maddi 2. Xalqın suverenliyi.

I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir.

Maddi hüquqlar mülki hüquqları, siyasi hüquqları, iqtisadi və sosial hüquqları, eləcə də mədəni hüquqları özündə birləşdirir. Bunlar aşağıdakı qaydada təsnif olunur:

Mülki hüquqlar – bütün insanların qanun qarşısında bərabərliyi, vətəndaşlıq hüququ, hörmət edilmək və şəxsi ləyaqət hüququ, söz, vicdan və dini etiqad azadlıqları hüququ.

Siyasi hüquqlar – hakimiyət orqanlarının qəbul etdiyi qərarların həllində iştirak etmək hüququ, seçki hüququ, partiya, həmkarlar ittifaqı təşkilatı yaratmaq və onların fəaliyyətində iştirak etmək hüququ, mitinq və yürüş keçirmək hüququ.

Iqtisadi və sosial hüquqlar – əmək, ədalətli və rahat iş şəraiti hüququ, elmi nailiyyətlərdən istifadə etmək hüququ, peşəkar təşkilatlar yaratmaq hüququ, tətil hüququ, təhsil və səhiyyə hüququ.

Mədəni hüquqlar – cəmiyyətin maddi həyatında iştirak etmək, elmi nailiyətlərdən istifadə etmək hüququ.

Prosessual hüquqlar insanı özbaşınalıqdan müdafiə edən metodların və müvafiq təsisatların məcmusudur. Bu hüquqlara məhkəməyə müraciət etmək hüququ, referendumda iştirak hüququ və s. daxildir.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası 3 sentyabr 1953-cü ildə qüvvəyə minmişdir. Avropa Şurasının üzvü olan və bu Konvensiyani imzalayan hökumətlər 10 dekabr 1948-ci ildə BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannaməni nəzərə almaqla razılığa gəlmişlər. Razılığa gələn tərəflər Bəyannamənin məqsədini, bəyan etdiyi hüquqların tanınmasını və həyata keçirilməsini əsas tutaraq, insan hüquqları və əsas azadlıqlarının dəstəklənməsini nəzərdə tuturlar.

Bəyannamənin maddələri insan hüquqlarının qorunmasına, ona hörmət və ehtiramlı yanaşılmasına xidmət edir. Orada qeyd edilir:

Maddə 2. Yaşamaq hüququ

1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törlətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Konstitusiyasında isə bu hüquq **Maddə 27-də** göstərilir.

- I. Hər kəsin yaşamaq hüququ vardır.
- II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında qeyd edilir:

Maddə 5. Azadlıq və toxunulmazlıq hüququ

1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həc kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlığın-dan məhrum ədilə bilməz:
 - a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsi qanuni həbsə almaq;
 - b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması.

Əsas hüquqi sənədimiz olan Azərbaycan Respublikasının Konstitusiyasında bu hüquq öz ifadəsini belə tapmışdır:

Maddə 28. Azadlıq hüququ

- I. Hər kəsin azadlıq hüququ vardır.
- II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırılıb bilər.
- III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
- IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman manəəsiz öz ölkəsinə qayitmaq hüququ vardır.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında ədalətli məhkəmə hüququ, qanunsuz cəzalandırılmamaq, fikir, vicdan və din azadlığı və s. bu kimi əsas insan hüquqlarına yer ayrılmışdır.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının qəbul etdiyi Beyannaməni ədalətli hesab etmək olarmı? Bu Beyannamənin verilmiş maddələrini dəyərləndirin.

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü fəsli “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” ümumi baş-

lığı altında verilmiş, 24-cü maddədən 71-ci maddəyədək bu mövzuları əhatə etmişdir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi”, “Bərabərlik hüququ”, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi”, “Mülkiyyət hüququ”, “Təhlükəsiz yaşamaq hüququ”, “Nikah hüququ”, “Əmək hüququ”, “İstirahət hüququ”, “Sağlam ətraf mühitdə yaşamaq hüququ”, “Təhsil hüququ”, “Vicdan azadlığı”, “Vətəndaşlıq hüququ”, “Seçki hüququ” və s.

Nə üçün sadalanan bu maddələri əsas insan hüququna aid edirlər? Azerbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş beynəlxalq insan hüquqlarının qorunmasına aid sənədlərlə ne dərəcədə uyğunluq təşkil edir? Onlar arasındakı oxşarlığı müqayisə edin.

Konstitusiyamızın 56-cı maddəsi olan “Seçki hüququ”nda göstərilir:



Femida heykeli

- I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
- II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.
- III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Seçkilərin keçirilməsində iştirak etmək hüququ insan hüquqlarının əsas tərkib hissəsidir. Xalqı hakimiyyətin mənbəyi hesab edən dövlətimiz seçkilərdə hər bir kəsin iştirakına şərait yaradır. Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüququ 18 yaş müəyyən edilmişdir. Respublikamızda seçkilərin keçirilməsi seçki komissiyaları tərəfindən reallaşdırılır. Bu komissiyalara Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. Bütün bunların qanuni halda reallaşdırılması Azərbaycan Respublikasının Seçki Məccələsinə əsasən aparılır.

Siz artıq elə yaş dövründəsiniz ki, məktəblə vidalaşıb müxtəlif sənət və peşələrə yiylənmək hüququnuz vardır. Öz həya-

▲
**Femida qədim
Romada edalet
tanrisıdır**

tınızı qurmaq, daha yaxşı yaşamaq üçün müxtəlif işlə məşğul olmaq ixtiyarınız var. Hətta aranızdan gələcəkdə, yəqin ki, sahibkarlar da çıxacaqdır ki, Konstitusiyamız bunu da hüquqi yolla təmin edir.

Maddə 59. Azad sahibkarlıq hüququ

Hər kes qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətin-dən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Əmək hüququna görə əmək müqaviləsi neçə yaşından etibaren bağlanı biler? Azad sahibkarlıq hüququnun təmin olunmasının başlıca məqsədi nədir? Bu hüququn Konstitusiyamızda əks olunmasının əhəmiyyəti nədən ibarətdir?

*Azərbaycan
Respublikasının
Beynəlxalq
konvensiyalara
qoşulması
sahəsində əldə
etdiyi nailiyyətlər
nədən ibarətdir?*

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası insan hüquqları sahəsində indiyədək bir çox beynəlxalq konvensiya və sazişə qoşulmuşdur ki, onların da sırasına 1966-cı il Mülki və Siyasi hüquqlara dair Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, Sosial və Mədəni hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların siyasi hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası, Ərqi ayrıseçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyası və s. daxildir. Bunlarla yanaşı, 2001-ci il yanvarın 25-də Avropa Şurasının tam-hüquqlu üzvü olmuş Azərbaycan bununla da Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır.

Əsas insan hüquqları hər bir demokratik dövlətdə olduğu kimi Azərbaycan Respublikasında da hüquqi şəkildə qorunur. Əsas insan hüquqları insanların rahat, firavan, şərəf və ləyaqətlərinə toxunulmadan yaşamasının təminatıdır. Bu hüquqlar həm beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərdə, həm də milli hüquqi sənədlərimizdə, Konstitusiyamızda öz əksini tapmışdır.

- 1. Sizcə, insan hüquqlarının tamamılı təmin edilmesi mümkündürmü?*
- 2. Siz öz hüquqlarınızı bilirsinizmi? Öz hüquqlarınız haqqında sxem qurun.*
- 3. Hüquqlarınızı necə müdafiə edirsiniz?*
- 4. Bəzi insanların hüquqlarının pozulmasına səbəb nədir?*
- 5. İnsan hüquqlarını müdafiə edən milli hüquqi sənədlərə istinad etməklə təqdimat hazırlayın.*
- 6. Əsas insan hüquqları haqqında məlumat toplayaraq sistemli şəkildə təqdim edin.*
- 7. Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş əsas insan hüquqlarının qorunması haqqındaki sənədləri müqayisə edərək sxem qurun.*

Cədvəli tamamlayın:

<i>Maddi hüquqlar</i>			
<i>Mülki hüquqlar</i>	<i>Siyasi hüquqlar</i>	<i>Mədəni hüquqlar</i>	<i>Iqtisadi və sosial hüquqlar</i>

ƏLAVƏ

Azərbaycan Respublikasının Konstitusiyası Əsas insan və vətəndaş hüquqları və azadlıqları

Madde 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi

- I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.*
- II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.*

Madde 25. Bərabərlik hüququ

- I. Hami qanun və məhkəmə qarşısında bərabərdir.*
- II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.*
- III. Dövlət irqindən, milliyetindən, dinindən, dilindən, cinsindən, mənşeyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, eqidəsindən, siyasi partiyalara, həmkarlar ittiifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.*
- IV. Heç kəsə bu maddenin III hissəsində göstərilən əsaslara görə zerər vurula bilmez, güzəştər və ya imtiyazlar verile bilməz, yaxud güzəştərin və ya imtiyazların verilməsindən imtina oluna bilmez.*
- V. Hüquq və vəzifələrlə bağlı əməkdaşlıqlar qəbul edən dövlət orqanları və dövlət həkimiyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.*

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi

I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Maddə 27. Yaşamaq hüququ I. hər kəsin yaşamaq hüququ vardır.

II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülmesi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmüne əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.

III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam lağv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.

IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çəvrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. (1)

Maddə 28. Azadlıq hüququ

I. Hər kəsin azadlıq hüququ vardır.

II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırılıb bilər.

III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özüne yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneesiz öz ölkəsinə qayıtməq hüququ vardır.

Maddə 29. Mülkiyyət hüququ

I. Hər kəsin mülkiyyət hüququ vardır.

II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakin tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verile bilər.

V. Dövlət vərəsəlik hüququna təminat verir. (2)

Maddə 30. Əqli mülkiyyət hüququ

I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.

II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növleri qanunla qorunur.

Maddə 31. Təhlükəsiz yaşamaq hüququ

I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.

II. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

Madde 32. Şəxsi toxunulmazlıq hüququ

- I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
- II. Hər kəsin şəxsi və ailə həyatının sırrını saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
- III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çekilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
- IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, telegraf və digər rəbitə vasitələri ilə ötürürlən məlumatın sırrını saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. (2)

Madde 33. Mənzil toxunulmazlığı hüququ

- I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
- II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayınların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

Madde 34. Nikah hüququ

- I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
- II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
- III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.
- IV. Ər ilə arvadın hüquqları berabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
- V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

Madde 35. Əmək hüququ

- I. Əmək fərdi və ictimai rifahın əsasıdır.
- II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğulliyət və iş yeri seçmək hüququ vardır.
- III. Heç kəs zorla işlədilə bilməz.
- IV. Əmək müqaviləleri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
- V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmirlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayri-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənleşdirdiyi minimum əmək haqqı miqdardından az olmayan haqq almaq hüququ vardır.

VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.

VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Maddə 36. Tətil hüququ

I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.

II. Əmək müqaviləsi esasında işleyenlerin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda mehdudlaşdırılmışdır bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinde və digər silahlı birleşmələrdə xidmet edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.

III. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənleşdirilmiş qaydada həll edilir.

Maddə 37. İstirahət hüququ

I. Hər kəsin istirahət hüququ vardır.

II. Əmək müqaviləsi ilə işleyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

Maddə 38. Sosial təminat hüququ

I. Hər kəsin sosial təminat hüququ vardır.

II. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onlann ailə üzvlərinin borcudur.

III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddine çatdıqda, xəstəliyinə, əlliyyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial siğortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

Maddə 39. Sağlam etraf mühitdə yaşamaq hüququ

I. Hər kəsin sağlam etraf mühitdə yaşamaq hüququ vardır.

II. Hər kəsin etraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

III. Heç kəs etraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə töredə və ya zərər vura bilməz.

IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhişي heyvanlarının qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. (2)

Maddə 40. Mədəniyyət hüququ

I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayıq göstərməli, tarix və mədəniyyət abidələrini qorumamalıdır.

Maddə 41. Sağlamlığın qorunması hüququ

I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görülür, sanitariya-epidemiologiya salamatlılığını təminat verir, tibbi sigortanın müxtəlif növləri üçün imkanlar yaradır.

III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə tərədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

Maddə 42. Təhsil hüququ

- I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
- II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
- III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
- IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
- V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Maddə 43. Mənzil hüququ

- I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
- II. Dövlət yaşayış binalarının və evlərin tikintisində rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Maddə 44. Milli mənsubiyət hüququ

- I. Hər kesin milli mənsubiyətini qoruyub saxlamaq hüququ vardır.
- II. Heç kəs milli mensubiyetini deyişdirməyə mecbur edilə bilməz.

Maddə 45. Ana dilindən istifadə hüququ

- I. Hər kesin ana dilindən istifadə etmək hüququ vardır. Hər kesin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.
- II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

Maddə 46. Şəref və ləyaqətin müdafiəsi hüququ

- I. Hər kesin öz şəref və ləyaqətini müdafiə etmək hüququ vardır.
- II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
- III. Heç kəsə işgəncə və əzab verile bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftərə və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

Maddə 47. Fikir və söz azadlığı

- I. Hər kesin fikir və söz azadlığı vardır.
- II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə mecbur edilə bilməz.
- III. İraqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.

Maddə 48. Vicdan azadlığı

- I. Hər kesin vicdan azadlığı vardır.
- II. Hər kesin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbəşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
- III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əlaqə zidd deyildirse, sərbəstdir.
- IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Həç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. (2)

Maddə 49. Sərbəst toplaşmaq azadlığı

- I. Hər kəsin başqları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
- II. Hər kəsin başqları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəberdar etməklə dinc, silahsız yiğışmaq, yiğincaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Maddə 50. Məlumat azadlığı

- I. Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlanmaq və yaymaq azadlığı vardır.
- II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
- III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafələrinə xaləl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. (2)

Maddə 51. Yaradıcılıq azadlığı

- I. Hər kəsin yaradıcılıq azadlığı vardır.
- II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir.

Maddə 52. Vətəndaşlıq hüququ

Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşıqli hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşdır.

Maddə 53. Vətəndaşlıq hüququnun təminatı

- I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.
- II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
- III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayın Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.

Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ

- I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.
- II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.

Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ

- I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilərlər.

II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.

Maddə 56. Seçki hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə rəferendumda iştirak etmək hüququ vardır.

II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə rəferendumda iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Maddə 57. Müraciət etmək hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtən tənqid sayla bilməz.

Maddə 58. Birləşmək hüququ

I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.

II. Hər kəs istənilən birlük, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliliklərin sərbəst fəaliyyetine təminat verilir.

III. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliliklər qadağandır. Konstitusiyani və qanunları pozan birliliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Maddə 59. Azad sahibkarlıq hüququ

Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlidə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Maddə 60. Hüquq və azadlıqların məhkəmə təminatı

I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliliklərin, vəzifəli şəxslərin qərar və hərəketlərinəndən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

Maddə 61. Hüquqi yardım almaq hüququ

I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyində istifadə etmək hüququ vardır.

Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi

Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Maddə 63. Təqsirsizlik prezumpsiyası

I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanuna nəzərdə tutulan qaydada sübuta yetirilməyibse və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsiz sayılır.

II. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa, onun təqsiri bilinməsinə yol verilmir.

III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

V. Məhkəmənin hökmü olmasa, kimse cinayətdə təqsiri sayıla bilməz.

Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi

Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ

Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanuna nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, həbələ özünün əhvədilmesi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi

Heç kəs özüne, arvadına (erine), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.

Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları

I. Səlahiyyətli dövlət orqanlarının tuttuğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.

II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir. (2)

Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ

I. Cinayət, həbələ hakimiyyətdən sui-istifadə nəticəsində zərər çekmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çekmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Maddə 69. Əcnəbiların və vətəndaşlığı olmayan şəxslərin hüquqları

I. Əcnəbilar və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

II. Azərbaycan Respublikası ərazisində daimi yaşayın və ya müvəqqəti qalan əcnəbiların və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

Maddə 70. Siyasi siğınacaq hüququ

I. Hamiliqliq qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilarə və vətəndaşlığı olmayan şəxslərə siyasi siğınacaq verir.

II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmanın emələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.

Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı

I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözlemek və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyəti orqanlarının borcudur.

II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdırıla bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşdır.

III. Müharibə, herbi vəziyyət və fəvqəladə vəziyyət, habelə sefərberlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirile bilməz.

V. Bu Konstitusiyanın heç bir müddeəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının leğvinə yönəldilmiş müddəə kimi təfsir edilə bilməz.

VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

VIII. Heç kəs töredildiyi zaman hüquq pozuntusu sayılmayan emələ görə məsuliyyət daşımir. Hüquq pozuntusu töredildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngüləşdirilmişsə, yeni qanun tətbiq edilir.

IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. (1, 2)

5. HÜQUQUMUZ BEYNƏLXALQ SƏVİYYƏDƏ QORUNUR

Dünyada baş veren ardi-arası kəsilmeyən müharibələr insanların hüquqlarının pozulmasına, insan ləyaqətinin alçalmasına və s. səbəb olur. Tekcə müharibələr və münaqişələr deyil, terror və buna bənzər hadisələr də insanların hüquqlarının tapdalanmasına getirib çıxaran səbəblərdəndir. XIX əsrden başlayaraq beynəlxalq məqyasda insan hüquqlarının müdafiəsi sahəsində mübarizə aparılmışa başlanıldı. Lakin bu dövrdə insan hüquqlarının qorunması üçün o qədər de böyük işlər imza atılmadı. XX əsrin ortalarından başlayaraq insan hüquqları uğrunda mübarizə tarixdə öz izini qoydu və həllədici rol oynadı.

Nə üçün insan hüquqlarının qorunması tarixində XX əsr həllədici rol oynadı? Hüquqlarımızın müdafiəsi bu dövrdən etibarən beynəlxalq səviyyədə qorunurmu?



1994-cü il mart ayının 19-da 20 Yanvar metro stansiyasında baş verən terror

İnsanların hüquq və azadlıqlarını qorumaq üçün bir çox beynəlxalq təşkilatlar fəaliyyətə başladı. İnsanların hüquqlarının beynəlxalq səviyyədə qorunması üçün müxtəlif razılaşmalar əldə edildi.

1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradıldı. Bu təşkilatın yaradılmasında məqsəd dövlətlər arasındaki



müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq idi. 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “Ümumdünya İnsan Hüquqları Beyannaməsi”ni qəbul etdi. Bu Bəyannamənin qəbul edilməsində əsas məqsəd insan hüquqlarını və bütün dövlətlərin əməl etməli olduğu normaları müəyyənləşdirmək idi. Bu Bəyannamə müxtəlif siyasi və sosial-iqtisadi quruluşlu dövlətlərin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanlarını nümayiş etdirən mühüm beynəlxalq sənəddir.

**“Ümumdünya İnsan Hüquqları Beyannaməsi”ni qəbul etmiş BMT-nin Baş Assambleyası.
Paris, 1948-ci il**

Beyannamədə yeddi prinsip öz əksini tapmışdır. Bu prinsiplər aşağıdakılardır:

1. *Güç tətbiq etməmək və ya güclə hədələməmək;*
2. *Beynəlxalq mübahisələri dinc yolla həll etmək;*
3. *Dövlətin daxili siyasetində olan işlərə qarışmamaq;*
4. *Dövlətlərin BMT Nizamnamesine uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək;*
5. *Xalqların hüquq bərabərliyi və özünü müəyyənetmə;*
6. *Dövlətlərin suveren bərabərliyi;*
7. *Dövlətlərin BMT Nizamnamesine uyğun olaraq, öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi.*

Beyannamədə daha hansı prinsiplər ola bilər? Əlavələrinizi qeyd edin.

Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müsavirəsinin 1 avqust 1975-ci il tarixli Yekun aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə daha üçü əlavə olunmuşdur:

1. Sərhədlərin toxunulmazlığı;
2. Dövlətlərin ərazi bütövlüyü;
3. Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi.




**Helsinki şəhəri
(Finlandiya)**

Qəbul edilmiş Helsinki Yekun aktı, əslində, beynəlxalq müqavilə deyildir və regional xarakterli bir sənəddir. Lakin onun təsbit etdiyi prinsiplər, o cümlədən bu üç prinsip artıq ümumi beynəlxalq hüququn bir hissəsi idi və bütün dövlətlər tərəfindən tanınmışdır. Beləliklə, Helsinki Yekun aktı müasir beynəlxalq hüququn hamiliqla qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir.

Qəbul edilmiş Helsinki Yekun aktı dövlətlərin üzərinə başlıca öhdəliklər qoyurdu. Öhdəliklərə əsasən, dövlətlər insan hüquqlarına hörmət etməli və buna beynəlxalq səviyyədə dəstək verməli idilər.

Hələ 1965-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi “Irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”da irqi ayrı-seçkilik pişlənmişdir. Burada




ırkı ayrı-seçkiliyə və ya onun saxlanmasına səbəb olan siyaseti dəyişmək tövsiyə olunmuşdur.

Beynəlxalq birliklərin qəbul etdiyi sənədlərdən biri də 1966-cı ildə qəbul edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”dır. Bu Pakt ədalətli və əlverişli əmək hüququnu, yaratmaq hüququnu, sosial təminat, ailənin müdafiəsi, səhiyyə, təhsil və s. ilə əlaqədar hüquqları elan və təsbit edir.

“İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ın əhəmiyyətini müəyyənləşdirin və ölkemizdə bu sahədə görülən işlərə dair faktlar göstərin.





Digər – “Siyasi hüquqlar və vətəndaş hüquqları haqqında Beynəlxalq Pakt” isə yaşamaq, şəxsi toxunulmazlıq, sərbəst toplaşmaq hüququnun, söz, vicdan və din azadlığının qanunla qorunduğu bəyan edir. Pakta görə, heç kəs həyatdan özbaşına məhrum edilə bilməz, işgəncəyə və köləliyə məruz qala bilməz, məcburi, yaxud icbari əməyə cəlb edilə bilməz.

Hazırda dünya dövlətlərinin bir çoxu bu paktların iştirakçısıdır. Azərbaycan Respublikası da qəbul edilmiş insan hüquqlarını dəstəkləyir və bu sahədə tədbirlər görür. Müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası Beynəlxalq normalara

uyğun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu əsas götürmiş və özünün inkişaf yolunu seçmişdir. Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıq-



lарının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir.

Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşeyindən, əqidəsindən, siyasi və sosial mənsubiyətindən və s. hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında vəzifə kimi qoyulmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarına aid maddələri müəyyənləşdirir. Bu maddələrde eks olunan məsələləri beynəlxalq sənədlərlə müqayisəli şəkildə müzakirə edin.

Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çəvrilməsi amali ilə yaşayan Azərbaycan Respublikası insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq saziş və konvensiyaların ölkəmiz üçün əhəmiyyətini izah edin.

Ulu öndər Heydər Əliyev 1998-ci ildə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman verdi. Bu fərman BMT-nin insan hüquqlarına dair 1948-ci il 10 dekabr tarixli ümumi bəyan-naməsinin qəbul edilməsinin 50 illiyi ilə əlaqədar idi. Orada göstərilirdi ki, qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında eks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutulsun. Həmçinin Milli Məclisin nümayəndəleri ATƏT-in və Avropa Şurasının Parlament assambleyalarının, Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Birliyi Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin işində və tədbirlərində fəal iştirak etsinlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasetini təbliğ etsinlər. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaç-



*Ermənilərin azerbaiy-
canlılara qarşı törət-
dikləri soyqırımı
nəticəsində doğma
torpaqlarını tərk
etmiş məcburi
köçkünlər*

qın və məcburi köckün düşmüs şəxslərin hüquqlarının bərpası üçün aparılan işi gücləndirsinlər.

Fərmandanın həmçinin aşağıdakılardan öz əksini tapmışdır:

- İnsan hüquqları sahəsində Azerbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərin tam və səmərəli həyata keçirilməsi üçün müvafiq təşkilati və digər tədbirlərin görülməsini təmin etsinlər;
- Avropa Komissiyası, Avropa Şurası, ATƏT-in insan hüquqlarına dair demokratik təsisatlar bürosu, Beynəlxalq Amnistiya, İnsan hüquqlarını müşahidə edən Helsinki Təşkilatı, habelə insan hüquqları sahəsində fealiyyət göstərən müvafiq qurumlar və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində tədbirlər həyata keçirsinlər;
- Azerbaycan Respublikasında fealiyyət göstərən qeyri-dövlət hüquqi müdafiə təşkilatları ilə qarşılıqlı əlaqələrin yaradılmasını və inkişaf etdirilməsini təmin etsinlər.

Fərmandan nəzərdə tutulan məsələlərdən biri də Azərbaycan Respublikasının BMT-nin 1990-cı il 18 dekabr tarixli “Bütün fəhlə miqrantların* və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasına, BMT-nin 1976-cı il 23 mart tarixli “Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Paktı”nın birinci fakültativ protokoluna, BMT-nin 1989-cu il 15 dekabr tarixli “Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Paktı”nın ikinci fakültativ protokoluna və insan hüquqları sahəsində mövcud olan digər beynəlxalq sazişlərə qoşulmasının mümkünluğu məsələsinin öyrənilməsi idi.

Beləliklə, qəbul olunmuş qərarlardan məlum olur ki, insan hüquqları beynəlxalq səviyyədə də qorunur.

Migrant –
öz ana vətənidən
digər bir ölkəyə
köçən şəxsdir.

- 1. İnsan hüquqlarının pozulması haqqında hansı faktları göstərə bilərsiniz?*
- 2. Beynəlxalq hüquqi sənədlər barədə fikirlərin arasında daha çox sizni düşündürən nədir?*
- 3. “Ümumdünya İnsan Hüquqları Beyannamesi” sənədini milli hüquqi sənədlərimizle müqayisə edib, təqdimat hazırlayın.*
- 4. İnsan hüquqlarının qorunmasının əhəmiyyəti haqqında əldə etdiyiniz əlavə məlumatlar əsasında cədvəl tərtib edin.*
- 5. İnsan hüquqlarını müdafiə edən daha hansı sənədlər vardır? Araşdırma apararaq həmin sənədlərin əhəmiyyətini göstərin.*
- 6. Sizcə, insan hüquqlarını müdafiə edən bu qədər sənədlər olduğu halda, niyə hələ də hüquqları pozulan insanlar var? Bunun səbəbini əsaslandıraq təqdimat hazırlayın.*
- 7. “Hüquqlarımız beynəlxalq səviyyədə qorunur” mövzusunda esse hazırlayın.*

6. İQTİSADI SƏMƏRƏLİLİK RİFAHIMİZDİR

Respublikamız iqtisadi gücünə görə hazırda bütün dünyada tanınır. Ölkəmizin sərvətlərindən səmərəli şəkildə istifadə xalqın rıfahının yüksəlməsinə imkan verir. Hazırda müharibə şəraitində olmasına baxmayaraq, iqtisadi cəhətdən ölkəmiz heç də geride qalmır.

Sizce, iqtisadiyyatınızın bu cür inkişafına sebəb nədir? Səmərəli işlərin görülməsi ölkə iqtisadiyyatının inkişafına nə dərəcədə təsir edir?



Ulu öndər Heydər Əliyev demişdir: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Məhz ölkəmizin iqtisadi qüdrətinin artması bütün sahələrdə öz təsirini göstərmişdir. Dövlətin iqtisadi vəziyyətini tənzimləmək və inkişafına səy göstərmək hər birimizin maraq dairəsində olmalıdır.

Ailə də kiçik dövletdir. Uğur və Banu bir ailənin övladlarıdır. Onlar neçə vaxt idи ki, pul toplayırdılar. Atalarının verdiyi pullara qənaət edir, hətta pul saxlamaq üçün xüsusi qutular da hazırlamışdılar. Pulların qutuya daxil olmasını, eləcə də götürülməsini hesablamاق üçün isə əmanət kitabı də düzəltmişdilər. Onlar hər dəfə kitabıada öz qeydlərini aparırdılar. Bir dəfə əmanət kitablarındakı balanslarını



yoxlayanda gördülər ki, Banu Uğurdan daha çox pula qənaət etmişdir. Uğur pulunun Banunun pullarından az olduğunu görüb təəccübləndi. Axı ataları həmişə Uğurla ona eyni məbləğdə pul verirdi. Bu fərqliliyi aydınlaşdırmaq üçün Banu təklif etdi ki, bir ay müddətində xərclədikləri pulların hesabını tutsunlar və bu fərqliliyin hansı səbəbdən yarandığını aşkar etsinlər. Uğur əmanət aparmaq üçün hesablama maşınından istifadə etdi. Öz əmanət kitabçasındaki qeydlərə bir-bir nəzər yetirdi. O, qutusuna qoyduğu pulları və götürdüyü pulları hesabladiqca işin nə yerdə olduğunu anlamağa başlayırdı. Amma Banunun pullarının daha çox qalması onu narahat edirdi. Necə oldu ki, Banunun pulu çox qaldı?

Banu Uğurun bu narahatlığını başa düşdü. Öz əmanət kitabçasını gətirdi, orada apardığı qeydləri oxudu. Sonra Uğurdan xahiş etdi ki, onun da pullarının hesabını aparsın. Banunun pullarını hesablayan Uğur vəziyyəti dərk etdi. O, həmişə Banunun alış-veriş etməzdən əvvəl özünə sual verdiyini görmüşdü: "Bu mənə, həqiqətən, lazımdırı, yoxsa mən, sadəcə, bunu istəyirəm?" Demək, Banu pullarından çox qənaətlə istifadə etmişdi. Ona lazım olmayan və ya səmərəsi olmayan heç bir şeyə pul xərcləməmişdi.

Həyatda xərclərimizin hesabını aparmaq və aldıqlarımızın lazımlılığını müəyyən etmək bizim səmərəli yaşamaq imkanlarına malik olmamıza şərait yaradacaqdır.

Hər kəsin yaşamaq üçün pula ehtiyacı vardır və insanlar pullarını müxtəlif cür istifadə edirlər. Bəzi insanlar daha çox, bəziləri isə daha az pul əldə edirlər. Bəzi insanlar daha çox pul xərcləyir, bəziləri isə daha qənaətcildirlər. Bəzi insanlar gəlirlərinin bir qisminə qənaət edir, bəziləri isə bütün gəlirlərini xərcləyir, hətta borc alaraq sonda borclu olurlar.



Siz öz pullarınızı xərcləyərən səmərəli istifadə yollarından istifadə edirsinizmi?
Bəs iqtisadi səmərəlik nədir? İqtisadi səmərəliliyin əsasını nə təşkil edir?



**Alış-veriş edərək bu sorğu vərəqindən istifadə
etsəniz, sizin üçün faydalı ola bilər.**

Almazdan əvvəl fikirləş:

- *Nə almaq istərdim?*
- *Bu mənə, həqiqətən, lazımdır mı?*
- *Mən nə üçün bunu isteyirəm?*
- *Bunu almaq üçün mən neçə həftelik cibxərciliyinə qənaət etməliyəm?*
- *Onu almağa, saxlamağa sərf olunan pula və vaxta dəyərmi?*
- *Onun əvəzində istifadə edə biləcəyim və artıq malik olduğum başqa nəsə varmı?*
- *Mən əşyanı borc ala və ya yenisinin əvəzinə istifadə olunmuşunu ala bilərəmmi?*
- *Bu əşya maliyyə məqsədlərimə çatmaqdə mənə kömək edəcəkmi, yoxsa gələcəkdə lazımlı ola biləcək daha başqa bir şey almaq üçün bu gün pula qənaət etməyim daha yaxşı olardı?*

Pullarını daha uğurla idarə etməyi bacaran insanlar öz gəlir və xərclərinə daha yaxşı nəzarət edə bilirlər. Bunun üçün aşağıdakı suallara cavab verməklə hesablama aparmaq olar:

- Həftə ərzində nə qədər pul qazanmışınız?
- Nə qədər pul xərcləmişiniz?
- Xərclədiyiniz pulla daha nə edə bilərdiniz?



Təsəvvür edin ki, kimsəsiz uşaqlar evində şənlik keçirirsiniz. Bu şənlik sizin hər birinizin həm qonaq, həm də aşpzə qismində çıxış edəcəyiniz fərqli bir ziyafət olacaq. Şənlikdə müxtəlif çeşiddə (növ) yeməklərin olması üçün mütləq vəsaitə ehtiyac olacaqdır. Amma bütün uşaqların büdcəsini nəzərə alsaq, çox da böyük məbləğdə vəsait toplamaq mümkün olmayacaq. Siz az pulla müxtəlif yeməklər hazırlamaq üçün mütləq səmərəli addımlar atmalısınız.

Xərclərinizə nəzarət etmək üçün aşağıdakı cədvəldən istifadə edin.

Aliş-veriş tarixi və şəxsin adı	Depozit	Çıxarma	Yekun balans

Siz daha hansı səmərəli yol təklif edərdiniz? Şənliyin təşkili üçün hansı planlar həyata keçirərdiniz? Təkliflərinizi söyleyin. Daha səmərəli təklifi müəyyən edərək müzakirə edin.

Iqtisadi səmərəlilik – müxtəlif yeniliklərin istehsalın nəticəsinə təsirini müəyyənləşdirməyə imkan verir. Yəni elmi-texniki yeniliklərin tətbiqi və əvvəlki şəraitdə çəkilən xərc müqabilində əldə olunan məhsul müqayisə edilməklə iqtisadi səmərəlilik müəyyənləşdirilir. Bu zaman iqtisadi səmərəliliyi xarakterizə edən digər göstəricilər də: mənfəət, əmək məhsuldarlığı və s. hesablanır.

Iqtisadi səmərəliliyə şərait yaradan amilləri sadalayın.



Beynəlxalq Standartlaşdırma Teşkilatı
elektrik, elektronika
və telekommunikasiya
istisna olmaqla
bütün sahələr üzrə
standartlaşdırma ilə
məşğuldur.

Səmərəliliyin yüksək səviyyəyə qalxmasına şərait yaradan amillərdən biri də keyfiyyətdir. Keyfiyyətin əldə olunması üçün maksimum potensialın istifadə edilməsi zəruridir. İstehsal olunan məhsulun qiyməti onun keyfiyyəti ilə yanaşı, ayrılan xərclərin miqdarı ilə də müəyyənləşir. Az xərclə keyfiyyətli məhsul əldə etmək iqtisadi səmərəlilik üçün vacib amildir.

Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq iqtisadi səmərəlilikdə bir sıra yeniliklər özünü göstərdi. Bu sahənin inkişafı üçün yeni standartların tətbiqinə imkanlar açıldı.

Bütün məhsulların qiymətinin müəyyən edilməsi üçün standartlardan istifadə edilir.

Elmi-texniki tərəqqinin iqtisadi səmərəliliyə təsirinin nədən ibarət olduğunu izah edin.

Dövlət standartlaşdırma orqanları ilə yerli xidmət orqanları birgə işləməlidir ki, yaradılmış standart tətbiq olunduqda iqtisadi səmərə vera bilsin.

Ölkəmiz resurslarla zəngindir. İqtisadi potensialın istifadəsi üçün resursların istehsal dövriyyəsinə tam cəlb olunması ilə yanaşı, onlardan daha səmərəli istifadə etmək lazımdır. Çünkü təbii resursların kəmiyyət və keyfiyyəti iqtisadi artımın başlıca amillərindən biri olub, iqtisadiyyatın inkişafı üçün vacibdir.

Təbii resurslar dedikdə, bütün təbiət komponentləri, əsasən torpaq, neft, su və s. nəzərdə tutulur.

Təbii resurslarımızın iqtisadiyyatımızın inkişafına təsirini şərh edin.





Torpaq kənd təsərrüfatı işlərinin aparılması üçün əsas resursdur. Torpağın münbitliyi yüksək məhsuldarlıq deməkdir. Əlbətə, əgər torpaq şoran, qumlu və sair səbəblərdən yararsızdırsa, bura əlavə kapital qoyuluşu tələb olunur. Belə olduqda həmin torpaq sahəsindən daha səmərəli istifadə etmək mümkün olacaq.

Torpaqla yanaşı, ölkə iqtisadiyyatına gəlir gətirən sahələrdən biri də neftdir. Neft amili iqtisadiyyatımızın inkişafında əsas rol oynamış sahələrdəndir. Ümumiyyətlə, təbii sərvətlərimiz olan torpaq, neft, su və s. resurslardan səmərəli istifadə ölkə iqtisadiyyatına böyük gəlir gətirir.

Təhsil və peşə hazırlığının iqtisadi artımın süretinə təsirini faktlara əsaslandırın.

Əmək resurslarının kəmiyyət və keyfiyyəti də iqtisadi artımda xüsusi rola malikdir. Əmək resurslarından daha məhsuldar istifadə etməklə məhsul artımına nail olmaq olar. İşçi qüvvəsinin təhsil və peşə hazırlığı iqtisadi artımın süretinə öz təsirini göstərir.

Iqtisadi artıma təsir edən amillərdən biri də resursların səmərəli bölgüsüdür. Resurslardan səmərəli istifadənin iqtisadi artım üçün oynadığı rol nə qədər əhəmiyyətlidirsə, onların səmərəli bölgüsü də bir o qədər önemlidir.

- Səmərəli istifadənin iqtisadiyyatın inkişafına təsirini izah edin.*
- "Ailədə səmərəli iqtisadiyyat" mövzusunda təqdimat hazırlayın.*
- "Məktəb şənliyə hazırlaşır" – səmərəli xərclərin təşkil olunması üçün layihə hazırlayın.*
- "Dövlətin geliri iqtisadi səmərəliliyin nəticəsidir" fikrini izah edin.*
- Həftəlik xərclərinizi hesablayın və cədvəldəki xanaları doldurun.*

Tarix	Gəlirin mənbəyi və miqdarı	Mən nə aldım (məsarif)	Neçəyə idi?	Bu, istək, yaxud ehtiyac idi?
Cəm				

- "Dünyanın inkişaf etmiş ölkələrində iqtisadi səmərəlilik elm və texnikanın inkişafından qaynaqlanır" cümləsini təhlil edib dəyərləndirin.*
- Inkişaf etmiş ölkələrin iqtisadiyyatındaki irəliləyişlərlə bağlı təqdimat hazırlayın.*
- Təsəvvür ədin ki, bir şokolad fabriki açmışınız. Sizin rəqabətə davam gətirməyiniz üçün müəyyən önleyici işlər görülməlidir. Bu halda daha səmərəli yollar seçməyiniz zəruridir. Siz hansı addımları atardınız?*

III TƏDRİS VAHİDİ

Mədəniyyət və tolerantlıq

- **Tolerantlıq**
- **Mədəniyyətlərarası tolerantlıq**
- **Azərbaycanda dini tolerantlıq**
- **Dünyada müxtəlif dinlərə münasibət. Multikulturalizm**
- **Əxlaq və davranış normalarının ümumbsolute əhəmiyyəti**
- **Bəşəriyyət qarşısında mənəvi borc**
- **Dünyanın dərk olunması**

1. TOLERANTLIQ

1572-ci il 23 avqust. Axşam. Kralın bacısının toyunda iştirak etmek üçün Parise çoxlu sayıda qonaqlar toplaşmışdır. Onların arasında Fransanın katolik kilsesine qarşı çıxan protestantزادeganlar, dini rehberler də var idi. Əksəriyyət öz ailəsi və uşaqları ilə təşrif buyurmuşdu. Gecə ikən şəhər qapıları bağlanır, kral ordusu silahlandırılır. Əvvəlcədən protestantlar olan evlərin qapılarına təbaşirə ağ xaç işaresi çəkilir. Gecə saat üçə yaxın vurulan kilsə zənginin sədaları protestantların üzərində hücum üçün işare olur. Onlar yataqlarında öldürülür. İki heftə ərzində Parisdə başlanan qırğın Fransanın digər eyaletlərini də əhatə edərək minlərlə dinc əhalinin: kişi, qadın və uşaqların öldürülməsi ilə nəticələnir. Tarixdə dini zəmində baş verən bu hadisə "Varfolomey gecəsi" adı alaraq yalnız Fransanın deyil, bütün Avropanın tarixində silinməz bir ləkəyə çevirilir.

Nə üçün bu hadisə baş verdi? Varfolomey gecəsində insanların belə vəhşicəsinə öldürülmesine səbəb nə idi?

"Varfolomey gecəsi".
Fransua Dübua.
XVI əsr



Varfolomey gecəsi insanların hər hansı bir fərqliə görə qırğına məruz qaldığı yeganə hadisə deyil. Dünya çox belə qırğınların şahidi olmuşdur. İspaniya katolik olmayanları inkvizisiyaya məruz qoyan, Amerika Birləşmiş Ştatları isə bir neçə yüz il zənciləri və hinduları mənsub olduqları irqlərinə görə təqib edən ölkə kimi tarixə düşmüşdür. Lakin bu kimi qırğınların ən böyüyü 1939–1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi illərində milyonlarla yəhudinin yalnız milli mənsubiyətə görə məhv edildiyi “Holokost”* hadisəsi olmuşdur.

Holokost – yunanca “holos” – bütün ve “kaustos” – yanmış deməkdir. Almaniyada nasist hakimiyətin yəhudilərə qarşı soyqırımı bele adlanır.



Ümumiyyətlə, dini, milli, irqi, cinsi, siyasi, ideoloji fərqlirinə görə insanların təqiblərə və zorakılıqlara məruz qalması halları əksər ölkələrdə mövcud olmuşdur. Bu kimi hadisələr,

Amerikalı hindu



nəhayət ki, XX əsrin ortalarından etibarən dünya xalqlarını və mütərəqqi insanları düşünməyə vadər etmiş və xalqlar bir-birinə qarşı dözümlü olmaq haqqında qərar verməyə məcbur olmuşlar.

*Dözümsüzlüğe
qarşı hansı sənəd-
lər qəbul edilmişdir?
Bu sənədlərin qəbul
edilməsinin bəşəriy-
yət üçün əhəmiyyəti
nədir?*

*Dini tolerantlığın
rəmzi olan Kazan
kremlində YUNESKO-nun
Ümumdünya mədəni
irsinin abidəsidir.
Kremlin ərazisində
pravoslav kilsəsi və
Kul-Şərif məscidi
yanbanan yerləşir*

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ndə göstərilir: “İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyadan əsasını təşkil edir. İnsan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. Bu Bəyannamədən sonra dözümlülük barəsində çoxlu sayda qərarlar qəbul edilir. Onlardan biri də 1993-cü ildə Avropa Şurasına üzv olan dövlətlərin Vyanada keçirdiyi toplantısında qəbul olunmuş irqçılık, xaricilərə qarşı qərəzli münasibət, dözümsüzlük mühitinin inkişafı və digər hallara qarşı Fəaliyyət Planıdır. 1995-ci ildə isə YUNESKO Baş Konfransı öz sessiyasında dözümlülük prinsiplərinə dair Bəyannamə qəbul etmişdir. Bu sənəddə qeyd olunurdu ki, dözümlülük, ilk növbədə, insan azadlıqlarının və universal hüquqların etirafı əsasında formallaşan fəal münasibətdir.





Dözümlülük anlayışı çox hallarda “tolerantlıq” kimi de işlədir. *Tolerantlıq* – dözümlülük, başqa sözlə, digər inam və eqidələrə olduğu kimi yanaşma, onların varlığına dözümlü olma deməkdir. Dözümlülük başqa dina, millətə, mədəniyyətə, adət-ənənəyə, baxışlara, xüsusiyyətlərə qarşı sakit yanaşmaq, onun varlığına dözüm nümayiş etdirmək deməkdir.

Tolerantlıq anlayışının en aydın tərifi Heydər Əliyevə məxsusdur. O demişdir: "Tolerantlıq, dözümlülük çox geniş anayıdır. O hem insani münasibətlərin, hem de dövlətərərəsi, milletlərərəsi, dinlərərəsi münasibətlərin bir çox cəhətlərinə addır... O tekce dinlərin bir-birinə dözümlülüyü deyil, hem de bir-birinə adətərinə, mənəviyyatına dözümlülük, medeniyyətlərə dözümlülük deməkdir".

Bir qrup tədqiqatçılar qeyd edirlər ki, dözümlülük ideyası ilk dəfə XVI-XVII əsrlərdə Avropada meydana gəlmüşdür. O zaman dözümlülük yalnız din və insanların vicdan azadlığı ilə bağlı olmuşdur.

1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülükə bağlı ilk sənəd hesab olunur. Lakin bu sənəd yazılışı gündən fealiyyətsiz olaraq qaldı. Belə ki onun ardınca gələn müharibə və dini dözümsüzlük bu ideya üçün mühitin yetişmədilini sübut etdi.



**Türkiyənin paytaxtı
Ankarada "Terrora
yox, qardaşlığa hə"
mitinqi**

Səvgi, sülh, birlilik

Dözümlülük haqqında tam dolğun fikirlər yalnız XX əsrin ortalarında, İkinci Dünya müharibəsi bitdiyi zaman formallaşmağa başladı. Lakin bu zaman siyasi liderlər dözümlülüyü yox, insan hüquqlarını və vətəndaş azadlıqlarını önə çəkirdilər.

Bu gün tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağın ayrılmaz hissəsi kimi qəbul edilir. Tolerantlıq güclü əlaqələr yaradır, daha sıx əməkdaşlığa yol açır, insanların həmrəyliyini möhkəmləndirir. Tol-

rantlıq ədavəti və fikir ayrılığını aradan qaldırmağa kömək edir, zorakılığa və hədə-qorxuya qalib gəlir, cəmiyyətdə təh-lükəsizlik hissinin təminatçısı kimi çıxış edir.

Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olub insan azadlıqları və hüquqlarını demokratiya əsasında formallaşdırır. İnsanların irqciliyi, terrora və ekstremizmə qarşı olub, bunları qəti şəkildə qəbul etməməsi də tolerantlıq hesab edilir.



Tolerant cəmiyyətin yaranması üçün tolerant insanın formallaşması vacib məsələdir. Tolerant insan kimdir?

Tolerant insan öz rəqiblərinə və özünə hörmətlə yanaşan şəxsdir. Tolerant insan əks baxışlara dözmək, onlara səbirə yanaşmaq, öz baxışlarını digərlərinə təzyiq göstərməklə deyil, başa salaraq inandırmaq, insan hüquqlarına riayət etmək, digərlərinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq kimi xüsusiyyətlərə malik olan şəxsdir. Çünkü tolerant münasibət qarşılıqlı münasibətdir, yəni sizin başqalarını bağışlamağa gücünüz çatırsa, deməli, lazımlı gəldikdə onlar da sizi bağışlaya biləcəklər. O öz fikir ayrılığını əməkdaşlıq və dialoq prosesində aydınlaşdırır, mübahisəli münasibətlərə yol vermir, münaqişələri müzakirə və inandırma yolu ilə həll etməyə çalışır.

Necə düşünürsünüz, siz tolerantsınızmı? Özünüze tənqidini yanaşın. Tolerant insanla oxşar və fərqli cəhətlərini müeyyen edin.

Tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin, sülhə və əməkdaşlığa nail olmanın əsas amillərindən biridir. Tolerantlıq ədavəti və fikir ayrılığını aradan qaldırır, zoraklığa qalib gəlir, cəmiyyətin sabit inkişafını və təhlükəsizliyini təmin etmiş olur. Tolerant olmaqla insanlar sıx və geniş əhatəli əlaqələr yarada bilir, öz imkanlarını və fəaliyyətini rahatlıqla tənzimləyir, maraq və tələbatlarını daha asan yollarla reallaşdırıra bilirlər.

Lakin dözümlülüyün mövcud olması üçün ona uyğun sosial, siyasi, mədəni mühit olmalıdır. Dözümlü davranış tərzi azad iqtisadi və siyasi münasibətlərin formallaşmasını tələb edir. Belə bir cəmiyyətdə əməkdaşlıq və dialoq hamının bir-birinə bərabərhüquqlu və toxunulmaz fərdlər kimi yanaşmasına şərait yaradır. Bu mənada əsl tolerant münasibətlərin mövcudluğu demokratik mühitə malik cəmiyyətlərdə mümkündür. Demokratik cəmiyyət elə bir cəmiyyətdir ki, burada bir nəfərin azadlığı başqasının azad olmasına maneçilik töötəmir. O, müxtəlif baxışların çoxluğundan ibarət olub, sosial qrupların öz maraq və mənafelərini ifadə etmək imkanları yaradır.

Tolerantlıqla demokratik prinsipler arasında nə kimi əlaqə vardır? Bunu yoldaşlarınızla müzakirə edin.

Plüralizm şəraitində hər bir kəs istədiyi baxışlara, dünya-görüşünə malik ola bilir, lakin həm də başqalarının həmin hüquqlarına hörmətlə yanaşır, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləyir. Demək, tolerant cəmiyyət plüralizmin hökm sürdüyü multimədəni cəmiyyətdir.

Multimədeni cəmiyyət anlayışını izah edin. Bu cəmiyyətin formallaşmasının əhəmiyyəti nədir?

Hər bir xalqın dözümlülüyə münasibəti müxtəlifdir. Göründüyü kimi, tolerantlığın əsasını insan şəxsiyyətinin təməl dəyərləri təşkil edir. Tolerant olmadan cəmiyyətin sabitliyi, dinc yaşaması mümkün deyil. Məsələn, bütün beynəlxalq müqavilələrə və sazişlərə imza atmasına baxmayaraq, Ermənistanda azərbaycanlıların yaşadığı ərazilərdən qovulması, Xocalı faciəsinin baş verməsi bu ölkədə tolerant dəyərlərin olmadığından xəber verir. Buna görə də ekspertler dəyirər ki, dözümlük formal və qeyri-formal şəkildə ifadə olunur. Bəziləri onu öz qanunvəricilik və konstitusiyalarında qeyd ədirər, digərləri isə, sadəcə, milli xarakterin bir hissəsi kimi qəbul edirər.

Xocalı soyqırımı





Azərbaycan xalqı da tolerantlığı milli təfəkkürün nəticəsi hesab edir. Bununla belə, Azərbaycan Respublikasının Konstitusiyası ideoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq mövqeyindən çıxış edir. Bununla da vətəndaşlarımızın tolerantlıq və humanizm ruhunda təbiyə olunmasına xidmət edir. Ele buna görə də Azərbaycan dövlətinin ümumtəhsil məktəblərinin qarşısına qoyduğu tələblərdən biri də sizin, yəni gələcək vətəndaşların arasında bərabər imkanların və qarşılıqlı əməkdaşlığın yaradılmasıdır.

*Parisde Heydər
Əliyev Fondunun
dəstəyi ilə dünya
şöhrəti fotografları
Reza Deqətənin
“Azərbaycan –
tolerantlıq ölkəsi”
adlı fotosərgisi*

1. Tolerantlıq anlayışını izah edin ve ona xas olan əlamətləri sadalayın.
2. Tolerant cəmiyyət neçə bir cəmiyyətdir? Onu təsvir edin.
3. Münaqişə və tolerantlıq ne üçün tezadlı anlayışlar hesab olunur? Onların fərqli tərefferini müəyyənəşdirin.
4. Əlavə informasiya mənbələrindən istifadə etməkdə multimedeni mühitin ne olduğunu araşdırın.
5. “Azərbaycan tolerant ölkədir” başlığı altında təqdimat hazırlayıın.
6. “Men dünyada tolerantlıq istəyirəm” adlı esse yazın.

2. MƏDƏNİYYƏTLƏR ARASI TOLERANTLIQ

Ətrafımızda müxtəlif geyimli, fərqli tərzə malik, fərqli düşüncəli insanlar çoxdur. Siz heç düşünmüsünüz mü, nə üçün insanlar fərqli tərzdə geyinir, fərqli həyat tərzi keçirir, baş-qaları ilə fərqli şəkildə davranır, fərqli mahnıları dinləyir, kitablar oxuyur və s.? Biz insanların bu cür olmasını çox vaxt normal qarşılamış və hörmətlə yanaşmağa çalışmışıq. Bəs kiminse hər hansı belə bir xüsusiyyəti nə vaxtsa siz qıcıqlandırıbmı? Bu halda siz nə etmişiniz?



Tolerantlıq eyni zamanda dünyamızda mədəniyyətlərin zəngin müxtəlifliyinə, mövcud özünüfadə formalarına hörmətlə yanaşmaq, bunları tanımaq və düzgün anlamaqdır. Tolerantlıq daxil olan sferalardan biri mədəni tolerantlıqdır. Mədəni tolerantlığın mövcudluğu mədəni fərqi mövcudluğundan xəbər verir. Dünyada minlərlə mədəniyyət möv-cuddur.

Mədəniyyət nədir?

Siz, yəqin ki, mədəniyyətin maddi və mənəvi formalarda olduğunu bilirsiniz. Əslində, mədəniyyət daha geniş və çoxmənalı məfhumdur.



Tarixdə ilk dəfə “mədəniyyət” anlayışı latın dilində işlənmiş və “torpağın bacarılməsi” anlamını verən “kultura” sözü ilə ifadə edilmişdir. Zaman ötdükçə mədəniyyət insanların intellektual seviyyəsini, onların təhsil və tərbiyəsini, əxlaq və estetik təfəkkürünü, yaradıcı baxışlarını, adət-ənənə və tarixi təcrübəsini ifadə etməyə başladı.

Bu gün mədəniyyət dedikdə biz, adətən, incəsənət, ədəbiyyat, musiqi, rəsm kimi sahələri nəzərdə tuturuq. Lakin mədəniyyət daha çox sahəni əhatə edir. O, cəmiyyət üzvlərinin həyat tərzini: geyim tərzini, nikah mərasimini, ailə həyatını, övladlarına və qohumlarına münasibətlərini, əmək fəaliyyətini, dini mərasimləri, asudə vaxtin keçirilməsini və s.

Hər kəs fərdi mədəni xüsusiyyətlərə malik olmaqla bərabər, həm də böyük bir mədəni toplumun tərkib hissəsidir. O öz xalqının, millətinin, etnik mənşəsiyyətinin mədəni daşıyıcısıdır. Azərbaycanlı alim Yusif Rüstəmov qeyd edirdi ki, dünyada elə bir məfhum yoxdur ki, mədəniyyət qədər çoxmənalı çalarlara malik olsun. Bu mənada mədəniyyət

Ne üçün “torpağın bacarılməsi” anlamını ifadə edən “mədəniyyət” sözü daha geniş mənəni özündə eks etdiyə bildi?

İnsanın mədəni çevrəsinə daha hansı sahələri əlavə edə bilərsiniz? Sadalayın.


həm də bəşəriyyətin rəngarəngliyinin və müxtəlifliyinin təzahürüdür. Mədəni müxtəliflik müasir dünyanın mədəni simasıdır.

Sivilizasiya –

latın dilində “sivis” sözündən götürülüb mülki dəməkdir. Sivilizasiya cəmiyyətin özünəməxsus siyasi, sosial-iqtisadi və mədəni inkişafını əhatə edir.

Mədəniyyət yaradıcı təfəkkürün məhsuludur. O, insan varlığının dərinliyini və ölçüsüzlüğünü göstərir. Bu baxımdan mədəniyyət həm də insanın kimliyinin ifadəsidir. İnsan nə qədər tükənməz və müxtəlif simalıdırsa, mədəniyyət də bir o qədər çoxçesidlidir. O yalnız yaradıcı xarakter daşıdır, həm də yaradıcılığın nəticələrini qavramağın xarakterini də müəyyən edir. Əmək mədəniyyəti, davranış mədəniyyəti, qavrama mədəniyyəti insanların inkişaf səviyyəsini müəyyənləşdirir. Bu mənada mədəniyyət daxilində çoxlu sayıda mədəniyyətlər də mövcuddur.

Daha böyük mədəniyyətlər sivilizasiya adlanır. Məsələn, Qədim sivilizasiya, Qərb sivilizasiyası, İslam sivilizasiyası, Türk sivilizasiyası və s.*




Qədim sivilizasiyalara dair nümunələr göstərin.

XX yüzillikdə planetimizdə iki dünya müharibəsinin baş vermesi, inqilablar və totalitar rejimlərin uzun illər milyonlarla insanların ölümünə səbəb olması, vandalizmin amansız nümunələri dünya xalqlarını mədəniyyətə fərqli baxışdan

yanaşmağa vadar etdi. Dünya cəmiyyətinin dilinə “tolerantlıq” kimi anlayışın gətirilməsi mədəni müxtəlifliyi ön plana keçirdi.

“Tolerantlıq” anlayışının dilimizə gelməsinin səbəblərini izah edin.

Hər bir xalqın mədəniyyəti onun mədəni təcrübəsində yer alır. Lakin bu mədəni təcrübəni müxtəlif xarici təsirlərin altında yaşatmaq və sonrakı nəsillərə ötürmək müasir dövrün çox çətin bir probleminə çevrilmişdir. Məsələn, müasir informasiya texnologiyaları sayəsində bütün planeti əhatə edən bəşəri – qlobal mədəniyyət formalaşır. Bu zaman mədəniyyətlər qarşılıqlı əlaqədə inkişaf etsə də, insanların böyük əksəriyyəti ixtiyarsız yad mədəniyyətə cəlb olunur. Bu, kütləvi mədəniyyətdir. Onun xüsusiyyətləri odur ki, eyni zamanda dünyanın hər bir nöqtəsində eyni xəbərlər yayımlanır, eyni



filmlərə baxılır, eyni musiqilər dinlənilir, eyni həyat tərzi aşınlanır və s. Kütləvi mədəniyyətin ünsürlərindən olan sosial şəbəkələr, informasiyanın sürətlə yayılması, texnologiyaların tez-tez dəyişməsi insanları sanki bir-birinə yaxınlaşdırır, lakin,



əslində, dəyişkən mədəni atmosfer olaraq onlar arasında mənəvi telləri də tez-tez dəyişdirir.

Mədəniyyətlərarası münasibətlərin formallaşmasında informasiyaların dünyının hər yerine bərabər şəkildə ötürülməsinin nə kimi əhəmiyyəti vardır?

İnformasiya cəmiyyətinin bu kimi meyilləri ilə heç də həmi razi deyildir. Çünkü bu mədəniyyətlə bərabər, insanların vərdiş etdiyi həyat tərzi də dəyişir. Proseslər göstərir ki, belə bir mədəni münaqişə yalnız mədəni tolerantlıq və dialoq vasitəsilə həll oluna bilər.

Siz mədəniyyətlərin bir-biri ilə dialoqunu əsaslandırın. Bu dialoqun əhəmiyyətini təhlil edin.

Mədəniyyət insanları bir-birindən ayırmak üçün deyil, onları yaxınlaşdırmaq üçün yaradılmışdır. Mədəni təcrübələr tarixən bir-birindən qidalanmışdır. Məsələn, Avropada mədə-



niyyətin inkişafına islam alımlarının əsərləri böyük təsir göstərmişdir. Müasir dövrümüzdə mədəniyyətlərin bu kimi teması və ya dialoqu daha sürətlə baş verir. Sadə bir misal çəkək. Bu gün dünyada hamının istifadə etdiyi çay Çin mədəniyyətinin, qəhvə ərəb, şalvar və hündür dabanlı ayaqqabılar qədim türk mədəniyyətinin ünsürləridir. Bu kimi faktları daha da artırmaq olar.

*Müxtəlif
mədəniyyətlərə
bağlı verilmiş
nümunelərə
daha neləri
əlavə ederdiniz?*



Bu mənada dünyanın mədəni müxtəlifliyi və bu müxtəlifliyin daim bir-biri ilə əlaqədə olması təbii hadisədir. Dün-yada mədəni ənənələr nə qədər zəngin və genişdirsə, bütövlükdə mənəvi həyat da bir o qədər zəngindir. Çünkü mədəni sərvətlər mədəniyyətin yalnız xarici formasıdır, onun əsl məzmunu isə insanın özünün inkişafıdır.

Tolerantlıq öz mahiyyətinə görə geniş fəaliyyət istiqamətinə malikdir, belə ki bu anlayış passiv dözüm deyil, əksinə, aktiv əxlaqi yanaşmadır. İnsan digərlərinin mədəniyyətinə dözümlə, hörmətlə yanaşmaqla öz mədəniyyətini başqalarına zorla yeritmir, əksinə, onun təbliğatçısına çevrilir, fərqli özü-nüinkişaf modelini yaradır.

Mədəni tolerantlıq mənəvi xüsusiyyətdir. O, başqalarının maraqlarına, əqidəsinə, inamına, vərdişlerinə dözümlü münasibətlə xarakterizə olunur. Mədəni tolerantlıq digər insana hörmət, onun şəxsi əqidəsinin varlığını qəbul etmə deməkdir. Tolerantlıq həm də bizdən fərqli insanların olduğu kimi qəbul edilməsidir. O, özüne inamın təzahürü olub, insanın digər fikir və əqidə qarşısında inamını, mənəvi rəqabətdən çəkinməməsini və şəxsi mövqeyinin dayanıqlığını ifadə edir.



Mədəniyyətlərə tolerant yanaşmanı dini tolerantlıqla müqayisə edin.

Bu gün Azərbaycan da dünyanın mədəni həyatında ya-xından iştirak edir. Son illər ölkəmizin mədəni həyatında baş verən hadisələr, o cümlədən “Eurovision–2012” mahnı mü-sabiqəsi və muğam müsabiqələrinin keçirilməsi, I Avropa Oyunlarının və “Formula-1” yarışlarının təşkili kimi böyük mədəni tədbirlər, müxtəlif festivallar, konfranslar bunu deməyə əsas verir. Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da Azərbaycanın qlobal dünyada çoxmə-dəniyyətliliyin və mədəni tolerantlığın nümunəsinə çevril-məsi üçün əllərindən gələni edirlər.

- 1. Xalqımızın hansı maddi və mənəvi mədəniyyət nümunələrini tanıyırsınız? Sistemləşdirilmiş cədvəldə qeydlərinizi aparın.*
- 2. “Mədəni müxtəliflik” anlayışını nece başa düşürsünüz? Fikrinizi əsaslandırın.*
- 3. Həyatımıza digər xalqların hansı mədəni ünsürləri daxil olmuşdur? Onlardan milli-mənəvi keyfiyyətlərimizə xələl getirmeyənləri seçə bilərsinizmi?*
- 4. “Planətin mədəni xəritəsi” adlı təqdimat hazırlayıın.*
- 5. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin mədəniyyətlərarası tolerantlı-ğın nümunəsi olduğunu faktlarla sübut edin.*
- 6. Təşkil edilən müxtəlif yarışmaların, eləcə də “Eurovision” musiqi yarışması-nın ölkələr üçün əhəmiyyəti nədir? Izah edin.*

3. AZƏRBAYCANDA DİNİ TOLERANTLIQ

1 – 2003-cü ilde
Bakıda rus pravoslav kilsəsinin açılışı

2 – Bakıda Baş
Kafedral kilsənin
açılışı

2001-ci il yanvarın 5-də rus pravoslav icmasının nümayəndələri ilə görüşündə ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan dünyanın bütün səmavi dinlərinin yüksək mənəvi deyerlerini özündə eks etdiyen zəngin mənəvi irsə malikdir. Məhz buna görə də dialoqə səsləyən çağırışlar, dini və etnik mənsubiyətdən asılı olmayaraq, her bir azerbaycanlı tərəfindən tam dəsteklenir ... dostluq və əməkdaşlıq ab-havasının həmişə hökm sürdüyü ölkəmizde dini dözümlülük və tolerantlıq artıq xalqımızın ... bir həyat tərzinə çevrilməkdədir".

Ulu Önderin fikrine münasibet bildirin. Azərbaycanın dini tolerantlıqda mövqeyi neden ibaretdir?



Ne üçün demokratik cəmiyyətdə tolerantlığın olması başlıca amillər hesab edilir?

Demokratik cəmiyyət digərlərindən onunla fərqlənir ki, bu cəmiyyətdə insanların şərəf və ləyaqəti qorunur. Millətin dən, dinindən, ırqindən, cinsindən, yaşından, sosial statusundan asılı olmayaraq insan hüquqlarına riayət olunur. Belə cəmiyyətlərdə sosial və hüquqi ədaletsizlik, milli, ırqi və dini ayrı-seçkililik yolverilməzdür. Bütün münaqişələr və mübahisələr optimal yolların axtarılmasına istiqamətlənən dialoq və qarşılıqlı əməkdaşlıq mühitində, qanun və dəyərlərin alılıyi çərçivəsində həll olunur. Buna görə də dözümlülük bəşəri mənə kəsb edir. Tolerant olmaq bu gün hərbi və dini münaqişərlə çəlxalanan planetimizin, sivilizasiyanın təhlükəsizliyinə xidmət edən başlıca amillərdən biridir.

Bəşəriyyət, cəmiyyət qarşısında öz missiyasını və rolunu dərk etmiş xalq tolerantlığının təmin olunmasına öz töhfəsini verməyə çalışır. Cüntki ağıllı insanlar anlayırlar ki, tolerantlıq günün tələbindən çox öz vətəndaşlarının, xalqının, millətinin və dövlətinin təhlükəsizliyinə xidmət edir.

Bu gün bəşəriyyəti daha çox narahat edən problemlərdən biri hələ də dünyada dini tolerantlığın bərqərar olmamasıdır. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan dini tolerantlığa gözəl nümunə ola biləcək ölkədir. Ulu öndər Heydər Əliyevin bu sahədə əsasını qoyduğu uğurlu siyaseti hazırda prezident İlham Əliyev davam etdirir.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsinin bariz nümunəsi kimi H. Əliyevin 1996-cı il sentyabrın 26-da Vatikanda Roma Katolik Kilsəsinin sabiq başçısı II Ioann Pavelə görüşünü göstərə bilərik. Katolik icma Azərbaycanda 1999-cu ildə təsis edilmişdir. İcmanın ilk toplantıları əvvərdə keçirilirdi.



22-24 may 2002-ci ildə Roma Papasının Azərbaycana tarixi sefəri baş tutdu. O, Bakıda olarkən Azərbaycandakı tarixi dözümlülük ənənəlerini xüsusi qeyd etmişdir. Bu görüşden sonra Bakıda katolik kilsəsi inşa edildi. Hazırda katolik icmasında Vatikanın təyin etdiyi iki kəşiş xidmət göstərir.



Bu siyasetin davamı olaraq 2010-cu ilde "Qloballaşma, din, enenevi deyərlər" mövzusunda dünya dinləri liderlərinin Bakıda keçirilən Zirve Görüşündə 33 ölkədən enenevi dinləri təmsil eden 200-dən çox nümayəndə iştirak etmişdir.



İlham Əliyevin toleranlıq sahəsində uğurlu siyaset aparmasına dair nümuneler göstərin.

**"Toleranlıq
Azerbaycanın
viziit kartdır"**

*Azerbaycan
Respublikasının
Prezidenti
İlham Əliyev*

Dünyada çoxlu sayıda dinlər və inanclar mövcuddur. Hər bir dindar insan inandığı dinin digər dinlərdən daha mükəmməl olduğuna emindir. Ona görə də bəzən bu gün din insanların həyat tərzinə, davranış qaydalarına, baxışlarına, hərəkətlərinə qanunlardan daha güclü təsir edir. Sovet İttifaqının iflası sübut etdi ki, insanları dindən ayırmak, tacrid etmək mümkünənsürdür. Uzun illər dinləri qəbul etmeyən sovet hakimiyyəti insanların dini inanclarını, adət-ənənələrini boğa bilmədi. Təqiblər insanların dini bağlılığını dəha da artırıldı.

*Sovet hakimiyyətinin dini böğməqdə məqsədi ne idi? Dinin təqib olunmasına baxmayaraq, ona olan inancın daha da artmasının sebebləri ne idi?
Bəle idarəciliyin manfi təsəffürləni müəyyenləşdirin.*

Ölkə əhalisinin əksəriyyətinin dini islamdır. İslam milli təfəkkürümüzün formallaşmasında böyük rol oynamışdır.

İslam dini xalqımızı dünyada yaşayan bütün müselmanların din həmrəyinə çevirmiş, onlara yaxın etmişdir. Təsadüfi deyil ki, İslam dini meydana gəldiyi gündən demokratik və tolerant bir din kimi özünü göstərə bilmışdır. Özündən əvvəlki bütün təkallahlı dinlərə qarşı tolerant olduğunu göstərmüşdür. Bunu “Qurani-Kərim”in “əl-Bəqərə” surəsinin 62-ci ayəsində oxuya bilərik.

“Qurani-Kərim”dən
bu sureni tapın ve
oxuyun. Mənasını
izah etməyə
çalışın.

Təsadüfi deyil ki, dini dözümlülüğün ilk tədqiqatçılarından olan C.Lokk dəyirdi ki, əger dində məhabbet, iltifat və mərhəmət yoxdursa, o, həqiqi sayılı bilməz. Səmimi və namuslu insanlar yalnız dini müxtəlifliyə dözümlülük, cəmiyyətə sülh bəxş edə bilərlər.

C.Lokkun fikirlərinə münasibet bildirin. Dini dözümlülüyə aid siz hansı fikri söyləyerdiniz?



“Qurani-Kərim” cəmiyyəti birlik və əmin-amanlıq içərisində olmağa çağırır. Həmçinin insanları ədalətə və bərabərliyə, qardaşlığı, onlar arasında mehriban münasibətlərin bərqərar olmasına səsləyir. İslam dini müselmanları daha təmkinli və səbirli olmağa səsləyir. Bu müqəddəs kitabın “əl-Hucurat” surəsinin 13-cü ayəsində deyilir: “Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”.

Verilmiş ayəni şərh edin. Fikirlərinizi əsaslandırarkən faktlara istinad edin.

Göründüyü kimi, Allah orada millətlərin bir-birini tanımاسını ayrıca bir şərt kimi qoyur, onları ədavətə deyil, barışğa və əmin-amanlığa çağırır. Hədislərin birində Məhəmməd peyğəmbər (s.ə.s.) qeyd edir: “Dini başa salarkən xalqa inandırma yolu ilə təsir göstərin, zor işlətmeyin”. Bu mənada İslam dini bu gün bir barış və əmin-amanlıq dini kimi çıxış edir.

Sizcə, cəmiyyətde islamın barış və tolerantlıq çağırışlarının daha yaxından tanınması üçün nə etmək lazımdır?

Lakin bu gün İslamda dini toleranlığın olmasını heç de hamı mütleq şekilde qəbul etmir. Bezen İslam şüarları ile terror ve ekstremitizm törederek ümumilikde bəşəriyyətə qarşı təhlükə yarananlar da vardır. Buna görə de hazırda dini toleranlığın bərəqərar olması dövlətlər qarşısında duran əsas siyasi istiqamətlərdən biridir.

İslam şüarları ile terror ve ekstremitizmin təbliğatına dair hansı hadisələri nümunə göstərə bilərsiniz?

**Kiş kendinde (Şəki)
qedim Alban kilsesi**

Azərbaycanda çoxlu sayıda millətlər və dinlər mövcuddur. Bakıda və ölkəmizin müxtəlif bölgələrində məscidlər, kilsələr, sinaqoqlar, məbədlər yanaşı fealiyyət göstərir. Müxtəlif dini ayınlar həyata keçirilir, dini bayramlar qeyd edilir. Bütün bunlar dövlətimizin toleranlığının sübutudur. Müasir Azərbaycanın tolerant dini siması bu günün hadisəsi deyildir. O, ağıllı və uzaqgörən siyasetin nticəsidir.



Araşdırma aparın. Yaşadığınız ve ya təhsil aldığınız yere yaxın hansı dini qurumlar yerləşir? Burada hansı dini bayramlar ve mərasimlər həyata keçirilir?

Ümumiyyətlə, Azərbaycan tarixən tolerant bir ölkə olmuşdur. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarını çıxməq şərtilə Vətənimizdə heç bir zaman dini və milli zəmində münaqişə olmamışdır. İnsanlar daim milli və dini əmin-amanlıq şəraitində yaşamışlar. Qeyd etməliyik ki, bu cür düzümlülüyün indiyədək qalmasında xalqımızın və İslam dininin rolu çox böyükdür. Bu fikri Ulu öndərimiz Heydər Əliyev də təsdiq edirdi.

XX əsrin sonlarında yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dini tolerantlığın formalasdırılmasını və vətəndaşların bu ruhda yetişməsini qarşısına ən vacib bir məqsəd kimi qoyur. Təsadüfi deyil ki, 1995-ci ildə qəbul edilən Konstitusiyada dinin dövlətdən ayrılması, bütün dirlərin eyni hüquqlara malik olması və hər kəsin sərbəst şəkildə etiqadına imkan yaratdığı vicdan azadlığı tolerantlığın hüquqi bazasını yaratmaq üçün başlıca şərt olmuşdur.

Hüquqi baza dedikdə nə başa düşürsünüz?

Azərbaycan Respublikasının Konstitusiyası, maddə 48.

Vicdan azadlığı


- I. Her kəsin vicdan azadlığı vardır.
- II. Her kəsin dine münasibətini müstəqil müəyyənleşdirmək, her hansı dine tekbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dine münasibətə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
- III. Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
- IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırır.
- V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsini müzakirə edərək tolerantlığın ölkəmizdə mövcudluğunu sübut edin.

Bu illərdə Azərbaycanda dini və müasir cəmiyyətin bir sıra vacib mövzularını əhatə edən çoxlu sayda konfranslar və

forumlar təşkil edilmiş, dünyanın aparıcı dinşunas alımları və din xadimləri dəvət olunmuş, elmi tədqiqat işləri aparılmışdır. Ulu öndər Heydər Əliyevin müsəlman dünyası üçün böyük maraq kəsb edən bir çox din xadimlərini: Papa II Ioann Paveli, Ümumrusiya Patriarxı II Aleksini Bakıya dəvət etməsi onun tolerantlıq və dini yönündə apardığı uğurlu siyasetin davamı idi. Onun prezidentliyi dövründə neçə-neçə məscid, kilsə və pirlərdə bərpa və təmir işləri aparılmışdır. Onların arasında ən böyük əmək sərf olunanları: Bakıdakı Təzəpir məscidinin bərpasını, Bibiheybət məscidinin yenidən tikilməsini, yeni müasir arxitekturaya malik katolik kilsənin ti-kintisini göstərmək olar.

Bibiheybet məscidi



Ulu Öndərin əsasını qoyduğu dini dözümlülük nümunəsi bu gün İlham Əliyevin siyaseti nəticəsində uğurla davam etdirilir. Qafqaz Müsəlmanları İdarəsi də dini qurumlarla sıx əməkdaşlıq edərək dövlətin dini toleranlıq siyasetinə öz töhfəsini verməkdədir.

Bu gün Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, xalqın dini maariflənməsinə xidmət edən fəaliyyət növləri vardır. Bu sahədə düzgün dini təbliğata istiqamətlənmiş

Azərbaycanda
daha hansı dini
mərkəzləri
tanıyırsınız?

elmi və dini araşdırmalar aparılır. Azərbaycanda rus pravoslav kilsəsinin, katolik kilsəsinin nümayəndəlikləri, yəhudü sina-qoqu fəaliyyət göstərir.

Azərbaycan həmişə dini dözümsüzlüyü pisləmiş, cəmiyyətdə sabitliyi pozmağa çalışan, dini və sosial vəziyyəti kəskinləşdirən terrorizmə, ekstremizmə qarşı mübarizədə digər ölkələrlə və təşkilatlarla yaxından əməkdaşlıq etmişdir. Xarici ölkələrdən gələn zərərli dini ədəbiyyatın, informasiyanın təbliğinin, xalqımızın milli təfəkkürünə yad olan dini radikal çağırışların qarşısı vaxtında alınır, xarici ölkələrdə yerləşən dini-terror qruplaşmaları ilə əlaqədə olan bəzi dini təşkilatların fəaliyyəti nəzarətdə saxlanılır. İctimai asayışın pozulmasına, şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına istiqamətlənən qanunazidd fəaliyyət yerindəcə dəf edilir.

2002-ci ildə keçirilmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Bakı konfransında deyilmişdir: “Azərbaycan yüz illər boyunca müxtəlif mədəniyyətlərin ya-naşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər”.

ATƏT-in Bakı konfransında deyilmiş bu fikrin kimə mexsus olduğunu müəy-yən edin. Söylənmiş fikrin əsaslı olduğunu sübut ədin.

1. Azerbaycanda tarixən hansı dinlər mövcud olmuşdur? Onlardan hansıları inid-yədək xalqın arasında yaşamaqdadır? Azərbaycan tarixi fənnindən qazandığınız biliklərə müraciət edərək sadalayın.
2. Islam, xristianlıq və yəhudü dinlərinin xüsusiyyətlərini müqayisə edin. Hansı ümumi cəhətlərə rast gəldiniz? Fikirlərinizi əsaslandırın.
3. “Azərbaycan dini tolerantlığın nümunəsidir” mövzusunda təqdimat hazırlayın.
4. Azerbaycanda keçirilmiş dini görüşlər və ya konfranslara aid araştırma aparın, tolerant ölkə olduğumuzu sübut ədən esse yazın.
5. Son illərdə Prezident İlham Əliyevin dini tolerantlıqla bağlı gördüyü tədbirləri araşdırın. Siz bu sahədə hansı tədbirlərin görülməsini təklif edərdiniz?
6. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununu araşdırıb tolerant ölkə olduğumuzu əsaslandırmış şekilde sübut ədin.

4. DÜNYADA MÜXTƏLİF DİNLERƏ MÜNASİBƏT. MULTİKULTURALİZM



İnsanların həyata baxışları ve inancları müxtəlidir. Bu müxtəlifliklər mədəniyyətlərdə və dini etiqadlarda öz əksini tapmışdır. Qədim Çin mütəfəkkiri Konfutsi deyir: "Dünyada çox yollar var, lakin onların hamısı bir məqsədə doğru aparr. Yüz üsul var, lakin nəticə həmişə biridir".

Konfutsi bu aforizmi söyləyərkən nə demək istəmişdir? İnsanların seçdiyi müxtəlif yollar birinin digərinin xüsusiyyətinə dözümlü yanaşmasına şərait yaradır mı? Müxtəlif dirlərə münasibətdə dözümlü olmağın əhəmiyyəti nədir? Nə üçün biz insanların yolları ayrı olsa da, məqsədləri eynidir?

Bildiyiniz kimi, insanlar çox müxtəlidirlər. Onların əmək fəaliyyəti, münasibətləri, yaşam tərzləri də bir-birindən fərqlənir. Lakin insanlar həmin fərqlərin ifadəsi olan əqidələrinə, maraqlarına, inamlarına, yaşam tərzlərinə görə bir-biri ilə müxtəlif qruplarda birləşirlər. İnsanları bir-birinə yaxınlaşdırın ən böyük birlik dindir. Bu mənada din cəmiyyətdə sosial birlik, həmrəylik, mənəvi əlaqə üçün vasitədir.



"Din" sözünün mənası əreb dilində "inam", "etimad" deməkdir. O, dilimizə İslam dininin yayılması ilə əlaqədar daxil olmuşdur. Din həm də xalqın mənəvi mədəniyyətinin bir sahəsidir. O, insanların dünyani dərk etmək istəyindən yaranmış dün-yagörüşü formasıdır. İnsanlar dinin vasitəsilə təbiət-cəmiyyət hadisələrinin baş verməsini, inkişafını, bütün dəyişiklikləri fövqəladə qüvvələrin təsiri ilə əlaqələndirir, onların fəaliyyətinin nəticəsi kimi izah edirdilər.

Siz dünyada mövcud olan dirlər haqqında əvvəlki siniflərdə də məlumat almışınız. Yadınıza salın, dünyada hansı dirlər mövcuddur?


Məlumdur ki, dinlər müxtəlifdir. İnsan heyvan və bütlərə sitayışdən başlayaraq tək, vahid Allaha inama qədər dini təfəkkürün intibah yolunu keçmişdir. Hazırda insanların əksəriyyəti tək Allaha inama üstünlük verir. Ən qədim təkallahı din e.e. I minillikdə Fələstində meydana gəlmış iudaizm dindir. Bu dinə yəhudilər etiqad edirlər. İudaizm milli din hesab olunur. Milli dinlərə yaponların sintoizm, çinlilərin daosizm dinlərini misal göstərmək olar.



Xristian, islam, iudaizm və buddizm dünyada ən geniş yayılmış dinlərdir.

İudaizm, xristianlıq, islam dinlərinin əsas ideyasının və rildiyi müqəddəs kitablara əsasən onlar səmavi dinlər hesab edilir.

Bu kitablardakı nəsihətlər, rəvayətlər və hökmələr məhz Allahın kəlamları olmaqla Onun insanla ünsiyyət vasitəsidir.



Bu dinlərin müqəddəs kitabları hansılardır? Yadınıza salın.



Mütəfəkkirlər dinin insan həyatındaki roluna müxtəlif aspektlərdən yanaşmışlar. Bəziləri onu müsbət, digərləri isə mənfi qiymətləndirmişlər. Bir çox alımlar hesab edirlər ki, din insan ruhunun inama olan tələbatıdır. Onlar qeyd edirlər ki, elm insanların qarşısına qoyduğu suallara tam cavab verə bilmir, dinin isə bütün suallara cavabı vardır. Bu mənada din insanın təbiət qarşısında acizliyinin nümunəsi deyil, onun sırlarını axtarmaq cəhdidir.

"Din insanın təbiət qarşısında acizliyinin nümunəsi deyil, onun sırlarını axtarmaq cəhdidir" ifadəsinə öz fikirlərinizlə, elease də nümunelərlə əsaslandırın.



Dini etiqadın mərkəzində Allah dayanır. İnsanlar onu fərqli dillərdə fərqli sözlərlə adlandırlar. Lakin mahiyət etibarilə o hamı üçün eyni məna kəsb edir. Çünkü o, tək dönyanın tək və qüdərəti İlahi Varlığıdır. Din insanı öz hisləri vasitəsilə Allaha birləşdirir. İnsan ona yaxın olmaq üçün pis əməllərdən çəkinir, əxlaqlı olmağa çalışır, mənəvi kamiliyyə istiqamətlənir. Dirlərə görə, Allaha yaxınlaşmanın yolları çoxdur. Bəzi dinlərin öz müqəddəs kitabları, peyğəmbərləri, bəzilərinin isə əsrlərlə formallaşan adət və ənənələri, duaları, ayinləri mövcuddur.

◀ **İsa Məsihin kilsəsi**

Əslində, hər bir kəsin dinə olan münasibəti iki formada müəyyənləşir. Onlardan biri doğulduğu ailənin, mənsub olduğu xalqın və millətin tarixən sitayış etdiyi dinin qeyd-sərtsiz qəbul edilməsi ilə, ikincisi isə müstəqil şəkildə, şəxsiyyətin öz əqidəsinə və mənəviyyatına uyğun olaraq seçilməsi ilə. Birincidə o, mənsub olduğu dini öz milli kimliyinin və adət-ənənəsinin ayrılmaz bir hissəsi kimi qəbul edərək valideynlərinin dinə olan münasibətlərinə əsasən dinə inanır. İkincidə isə könüllü şəkildə, milli kimliyindən asılı olmayaraq, dini ayinlərin tələblərini və vacibliyini dərk edir, yaxud da digər dini təbliğatın nəticəsində qəbul edir.

Dini təbliğat de-dikdə nə nəzerde tutulur? Buna dair misallar göstərin.
Bu gün dini təbli-ğat hansı vasitə-lərlə həyata keçirilir?

Demokratik ölkələrdə dini seçim sərbəstdir. Hər bir kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. İnsanlar dini etiqadında, ibadətlərində, dini ayin və mərasimlərin icrasında iştirak etməkdə, dini öyrənməkdə və təbliğ etməkdə sərbəstdirlər.



Dinin sərbəst şəkilde seçilməsinin əhəmiyyətini şərh edərək müzakirə aparın.



Tac-Mahalın yanında müsəlmanların ibadəti

Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dirlər və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Müasir dövrde insanlar arasında mehribanlılıq və qarşılıqlı anlaşma mühitimin yaranması dünyada mövcud nisbi sabitliyi və müstəqilliyi qoruyub saxlamağa imkan verir. Tarixin inkişaf prosesi artıq sübut etmişdir ki, mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər dirlərə etiqad edən insanların adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncələrinə hörmətlə yanaşımayan, toleranlıq prinsipinə əməl olunmayan cəmiyyətlərdə sabitliyə və inkişafa nail olmaq qeyri-mümkündür.

2001-ci ildə Böyük Britaniyanın Lordlar palatasında "Dünyəvi dövlətdə dirlərin birgə yaşayışı: Azərbaycanın pozitiv təcrübəsi" adlı seminarın keçirilməsi göstərdi ki, ölkəmiz hełə onillik müstəqil inkişaf dövründə dini toleranlıq və dözümlülük nümunəsi imicini qazanmışdır.

Dini təcrübə həm də həyat, yaşamaq, dövrün tələblərinə uyğunlaşmaq təcrübəsidir. Bu mənada o, sosial münasibətlərin inkişaf nümunələrindən biridir. Migrasiyanın genişlənməsi ilə əlaqədar olaraq, hər bir din öz coğrafiyasını və münasibətlərini də genişləndirir. İnsanlar dinlə bərabər onlara xas olmayan mühitə yeni həyat tərzi, yeni təcrübə, yeni mədəniyyət gətirirlər ki, bu da yerli mədəniyyətlə temasda müəyyən problemlərə gətirib çıxarır. Yerli əhalil isə əslrlərə öyrəşdiyi mühitə yad ünsürlərin gəlməsini yaxşı qarşılımır.

Müxtəlif dirlərə və mədəniyyətlərə hörmətlə yanaşmaq multikulturalizm ideyalarında öz əksini tapır.

Bu termin ilk dəfə 1957-ci ildə İsvəçrədə istifadə olunmuşdur.

Multikulturalizm ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamisının hüquq və azadlıqlarına hörmətli əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyerlerini inkişaf etdirmek, ana dilində məktəb açmaq, qəzət və jurnal dərc etdirmək sahələrində berabər hüquqlara malikdir.



*Azerbaycanda
dini icmalara ve
diğer dillərə
qeyriqəs
münasibəti
nümunelerde
əsaslandırın.*

70-ci illərdən etibarən Avropaya miqrasiyanın kütləvi xarakter alması bu terminin öz ərazisində çoxlu sayıda miqrant qəbul edən ölkələrə şamil edilməsinə səbəb oldu. Məsələn, Kanadada multikulturalizm siyaseti, yerli mədəniyyətlə gəlmə mədəniyyətlərin bir-biri ilə münasibətlərini yarada bilməsi zəminində reallaşmağa başladı. Kanadanın ardınca bir çox ölkələrdə, xüsusən Avropa ölkələrində də multikulturalizm siyaseti aparılmağa başlandı.

Multikulturalist mədəniyyəti özündə birləşdirən Azərbaycan Respublikası bu ənənəyə sadıq qalır. Ölkə Prezidenti İlham Əliyev məhz bu baxımdan 2016-ci ili "Multikulturalizm ili" elan etmişdir.

İlham Əliyev tərxi təcrübəyə söykənərək multikulturalizmle bağlı demişdir: "Azerbaycanın tarixi ve keçmişini göstərir ki, bunu etmək mümkün kündür. Bu gün Azerbaycan müstəqil ölkə kimi hem Avropa Şurasının, hem de İslam Əməkdaşlıq Teşkilatının üzvüdür. Azerbaycan nadir ölkələrdəndir ki, her iki teşkilatda üzvür və eyni zamanda, fəal üzvür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmek, əməkdaşlığı derinləşdirmek üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük seyrlər göstərir."





**Şvetsvigen məscidi
(Almaniya)**

Cəmiyyətin dini tolerantlıq nümayiş etdirə bilməsi üçün onun fərdləri tərəfindən qəlbən digər dinlərin varlığına inam və dözüm xarakteri formalaşmalıdır. Çünkü eks halda ölkənin sabitliyi, cəmiyyətin normal fəaliyyəti qeyri-mümkün olacaq.

1. Səmavi dinlerin ümumi cəhetlərinə aid cədvəl tərtib edin.
2. "Tolerantlıq – dünyanın dini simasıdır" adlı təqdimat hazırlayın.
3. Dini tolerantlığın mədəni tolerantlığa təsirini müəyyənləşdirin.
4. Dini tolerantlığın qorunmasını müəyyən etmək üçün sorğu vərəqi hazırlayıın.

2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri" mövzusunda beynəlxalq seminar keçirilmişdir.

5. Azerbaycanda tolerantlığın yüksək səviyyədə qorunmasını daha hansı faktlarla sübut ədə bilərsiniz?

Dini Qurumlarda İş üzrə Dövlət Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərmişdir.

5. ƏXLAQ VƏ DAVRANIŞ NORMALARININ ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ

Cəmiyyətdə münasibətlər eleyə qurulmuşdur ki, onlar ne dövlət qanunları, ne də dini ehkam və tələblərlə nizamlanır. Məsələn, adətən, böyükər danışarkən biz onları sona qədər dinləyir, sözlərini kəsməyi eyib hesab edirik. Avtobusa yaşılı insan və ya əlil daxil olarkən yerimizi ona veririk. Sevdiklərimizin heysiyətinə toxunacaq hərəketlər etmək istəmirik. Bütün bunları etməklə ətrafımızdakı insanlara əxlaqlı və tərbiyeli görünmək istəyirik.

Əxlaq nədir? Əxlaqın həyatımızda və yaşayış tərzimizdə rolü nədən ibarətdir? Əxlaqın əhəmiyyəti nədir?



Məşhur sərkərdə İsgəndərin müəllimi tanınmış filosof Aristotel əxlaq elminin yaradıcısı hesab olunur. O, əxlaqla bağlı belə bir fikir söylemişdir: “Əslində, əxlaq bir elmdir”.

Əxlaq cəmiyyətə və başqa insanlara münasibətdə insanların vəzifələrini müəyyən edən normalar sistemi, mənəvi davranış qaydalarıdır. O, cəmiyyətin xeyir və şər, ədalət və ədalətsizlik, borc, vicdan və s. haqqında təsəvvürlərini real həyatda eks etdirən ümumi qəbul edilmiş adətlərin məcmusudur. Əxlaq həyatın bütün sahələrində: işdə, siyasetdə, ailədə, təhsildə, mədəniyyətdə insanın davranışını tərzini nizamlayır.

Aristotel əxlaq elmini “etika” adlandırdı.

Alimlər dəyirler ki, əxlaq insanların könüllü suretdə öz azadlıqlarını məhdudlaşdırmasıdır. Siz necə düşünürsünüz, həqiqətən də, bu belədirmi? Fikrinizi bildirin.

Sosial məfhum hesab edilən əxlaq cəmiyyətlə sıx bağlıdır. Əxlaqi hərəkətlər müəyyən bir cəmiyyətdə baş verir və cəmiyyətin quruluşu ilə sıx bağlıdır. Bir cəmiyyətdə qəbul olunmuş elə əxlaq normaları var ki, digərində qətiyyətlə rədd edilə bilər.

Hər cəmiyyət insan hərəkətlərinin uyğunlaşmasına istiqamətlənmış bəzi yad normaları da əxlaqın bir ünsürü kimi qəbul edə bilər. Bu mənada o həm də cəmiyyətin inkişafının məhsulu, konkret tarixi xarakter daşıyır. Məsələn, ötən əsrin əvvəllerində Azərbaycanda qadınların başıaçıq gəzməsi, təhsil alması əxlaq normalarının ciddi şəkildə pozulması sayılsınsa, müasir dövrümüzdə bu, həyatın adı bir normasıdır.

İnsanlar bir-biri ilə ümumi dil tapmaq üçün əxlaqın nə olduğunu cavab vermək məqsədilə ağrıla müraciət edirlər. Belə ki məhz insanın ağrı ictimai münasibətlər arasında əla-qəni tapmağa və öz hərəkətləri vasitəsilə öz-özünü “kəşf” etməyə, öz kimliyini təsdiq etməyə çalışır. Çünkü məhz bu hərəkətlər onun haqqında ümumi fikrin formallaşmasına gətirir çıxarır. Əxlaq hər bir fərdin şəxsi mənəvi keyfiyyətlərinin daşıycısı olub, vicdanının səsidir. Əxlaqlı olmaq başqasının hüququna toxunmamaq, haqqını tapdalamamaq deməkdir.

*Bu fikirə razısınız mı?
Fikirlerinizi nümunələrlə
əsaslandırın.*





Aristotelin şagirdi olmuş Makedoniyalı Isgender öz müəllimi barəsində söyləyirdi: "Valideynlərim məni göydən yerə endirmiş, müəllim isə məni göylərə qaldırmışdır".


Isgender bununla nə demek istəyirdi? Münasibetinizi bildirin.

Hər bir xalqın özünəməxsus əxlaq tərzi olub, digərlərdən fərqlənir. Hər bir insanın da əxlaqı digərindən fərqlənir. Belə ki əxlaq mənəvi dəyərdir. O hər bir insanın mənəvi keyfiyyətlərdən ibarətdir. İnsanın mənəvi keyfiyyətləri isə cəmiyyətdə formalasır. Demək, əxlaq insanla cəmiyyətin qarşılıqlı münasibətləri nəticəsində formalasır və bir-birinə təsir



edir. Buna görə də insanlar kimi cəmiyyətlərin də əxlaqı fərqli olur. Lakin cəmiyyətin əxlaqı bir neçə il ərzində formalaşdırır. O, uzun süren tarixi, etnik, mədəni, dini, sosial, iqtisadi münasibətlərin təcrübəsindən sözülen ümumi məhsul, sosial yaddaşdır. Bizim çox vaxt tərbiyə adlandırdığımız məfhum əxlaqın gənc nəsillərə ötürülmə mexanizmlərindən biridir.

Azərbaycan xalqının əsrlər boyu formalaşmış nümunəvi əxlaqi keyfiyyətləri vardır. Onların arasında böyüklərə ehtiram, qadınlara hörmət, valideynlərə qayğı, uşaqlara mərhəmət, vətənə sevgi və s. göstərmək olar.



"Dədə Qorqud" dastanına müraciət edin. Dastanda vətənə, böyüklərə, anaya, övlada münasibətlərə dair fikirləri toplayıb sistemləşdirin. Həmin fikirlərə münasibet bildirin.



Yunan filosofu Platon deyirdi: “Əgər insanlar nəyin pis olduğunu bilsələr, heç vaxt pis iş görməzlər”. Onun fikrincə, düzgünlüyü dərk etmək intellektual vəzifədir. Demək, əxlaqlı olmaq üçün insanların xeyir və şər anlayışlarını bir-birindən ayırması əsas məsələdir. Bunun üçün onlar oxumalı, elm və təhsilə xüsusi diqqət yetirməlidirlər.

Aristotelin fikirləri ilə Platonun fikirlərini müqayisəli təhlil edin.

İnsanlar başqalarının xoşbəxtliyinə ona görə çalışırlar ki, bu zaman onların özləri də xoşbəxt olurlar. Lakin bu hamida belədirmi? Əlbəttə ki, yox. İnsanların davranış qaydaları müxtəlif əxlaqi prinsiplərdə öz əksini tapır. İnsanlar *egoizm**, *altruizm**, *hedonizm**, *nihilizm** və sair əxlaqi keyfiyyətlərə malik ola bilərlər.

Egoist – öz davranışında yalnız özünün mənafeyini əsas tutan, cəmiyyətin və ətraf-dakıların mənafeyi ilə hesablaşmayan insan;

Altruist – başqasının naminə, təmənnasız olaraq öz mənafeyini qurban verməkdən çəkinməyən insan;

Hedonist – həzzin həyatda ən ali məqsəd olduğunu qəbul edən insan;

Nihilist – hamının qəbul etdiyi norma, qayda və qanunlara, prinsiplərə mənfi münasibət bəsləyən insan.

Əgər egoizm insanların davranışlarını özünə hədsiz sevgi prizmasından ölçürse, altruist, əksinə, özünü insanlara olan sevgisinin qurbanına çevirir. Hədonist həyatdan yalnız zövq alma əxlaqi prinsipi olub, məqsədlərini xoşbəxtliyə, ruhun sakinliyinə, faydalı nemətlərə sahib olmağa, qeyni-zorakılığa yönəldir. Nihilist əxlaq normaları ilə yaşayanlar isə ətrafda baş verənlərə tamamilə biganə olanlardır. Sosial proseslər, təlatümlər, vətən təəssübkeşliyi bu principlərə yaddır.



Hedonizmle egoizmi müqayisə edin.

Alimlər deyirlər ki, ümumbəşəri əxlaqın formalaşmasında əxlaqın məqsədləri əsas kimi çıxış edir. Ümumbəşəri əxlaqi formalaşdırın həyat üçün faydalı, zəruri, mühüm olan ümumbəşəri dəyərlərdir. Onlardan biri də insanların rifahi və xoşbəxtliyidir. Bu məqsədlər yer üzündə yaşayan bütün insanlara xas olan arzudur.

Müharibələr, dini təfriqələr, acliq, sosial və hüquqi ədalətsizlik insanların bu arzularının həyata keçməsinə imkan vermir. Bu mənada ümumi məqsədlər insanları ümumi fəaliyyətə cəlb edir. Bunun üçün onlar arasında ümumi davranış qaydalarının, hamı tərəfindən qəbul edilmiş normaların formalaşması tələbatı da yaranır. Onlardan bir neçəsini sadalayaq:

*Ümumbəşəri
əxlaq deyənde
ne başa düşür-
sünüz? Bu əxlaqi
deyərlər sırasına
neləri əlavə edər-
diniz?*

1. İnsanpərvərlik;
2. Həmrəylik;
3. Bərabərlik və dözümlülük;
4. Əməkdaşlıq və dostluq;
5. Sadəlik və təvazökarlıq;
6. Etibar və inam;
7. Ədalətlilik.

İnsanpərvərlik insanların ən başlıca mənəvi keyfiyyətidir. İnsanpərvərlik olmasa, müharibələr dayandırılmaz, düşmənçiliyin sonu olmaz, sülh və əmin-amaniş yaranmaz. Bu keyfiyyət insanları bir-birinə el tutmağa, yardım etməyə,acları doydurmağa, evsizlərə sığınacaq verməyə sövq edir, insanların həyatına ən böyük nemət kimi yanaşmağa vadar edir.

Həmrəylik insanları fikirdə və əməldə bir olmağa çağırır. Dünyanın problemləri onun özü qədər böyükdür. Bu gün heç bir dövlət onları həll etmək iqtidarında olduğunu boynuna götürə bilməz. Onların həlli yalnız bəşəriyyətin ali məqsədlər ətrafindakı həmrəyliyi ilə mümkündür. Həmrəylik insanların əməkdaşlıq keyfiyyətlərinə stimul verir. Onlar arasında etibar və inam yaradır.

Tarixən insanlar yalançılığı və firıldaqçılığı pisləmişlər. Yalançı insan işini bir dəfə görür. Heç kim onunla ikinci dəfə qarşılaşmaq istəmir. Buna görə də birgə fəaliyyətin əsas prinsiplərindən biri də etibar və inamın olmasıdır. Bu gün təkcə insanlar deyil, dövlətlər belə xalqının rifahi naminə müxtəlif layihələrin həyata keçirilməsində etibar və inam prinsiplərinə sadiq olduqlarını nümayiş etdirirlər.

Dünyada insanların və millətlərin, ölkələrin bir-birindən fərqli olması onların bir-birinə yaxınlaşmasına mane olmur. Əsas odur ki, hər bir kəs, hər bir cəmiyyət Yer kürəsində bərabər hüquqlara malik olduğuna inansın. Bu baxımdan insanların əxlaqlarında bərabərlik prinsiplərinin mövcudluğu dözüm və tolerantlığa gətirib çıxaracaq.

Son zamanlar bu normaların içində Şərq xalqlarına məxsus *halallıq* anlayışı da daxil olmuşdur. Halal yaşamaq, halal yolla qazanmaq mənəvi saflığın və təmizliyin zirvəsidir. Siz,

Ətrafinizdə, yəqin ki, yalançı insanlar olub. Siz onların bu verdişlərdən uzaq olması üçün nələri edərdiniz?

yəqin ki, dükanlarda vaxtı keçmiş ərzaqların piştaxtalardan götürüldüğünün şahidiniz. Bu təkcə dövlətin qanunları ilə tənzimlənmir, eyni zamanda insan hüquqlarına riayət olunmasına, başqasının haqqının tapdalanmamasına, ədalətlilik prinsiplərinin reallaşmasına xidmət edir.

Dünya cəmiyyətinin əxlaqi prinsiplərindən biri də sadəlik və təvazökarlıqdır. Buraya çoxlu sayıda əxlaqi keyfiyyətlər daxildir. İnsanlar bir-birinə qarşı nəzakətli, mərifətli, xeyirxah, səxavətli, sadiq olmağa çalışırlar. Müasir dövrümüzdə dünyada yayılan müxtəlif mədəniyyət və incəsənət nümunələri də insanlar arasında məhz bu keyfiyyətlərin təbliğatçısına çevrilmişdir.

1. *Əxlaq və davranış normalarının ümumbəşəri əhəmiyyəti nədən ibarətdir?*
Müzakirə aparın.
2. *Milli əxlaqi dəyərlərlə ümumbəşəri əxlaqi dəyərləri müqayisə edin. Hansı milli dəyərlər ümumbəşəri hesab oluna bilər?*
3. *"Dinin əsas məqsədi əxlaqdır" (M.F.Axundzadə) fikri ilə razısanızmı? Müzakirə aparın.*
4. *"Halallıq əxlaqın nümunəsidir" mövzusunda esse yazın.*
5. *Əxlaq normalarının pozulmasına aid müxtəlif faktlar toplayıb təqdim edin.*
6. *Ümumbəşəri əxlaqi dəyərlərin qorunması naməne hansı tədbirlər planını hazırlayardınız? Tədbirlər planını dəftərinizde və ya elektron şəkildə hazırlayıb təqdim edin.*
7. *"Məktəb – əxlaqın qoruyucusudur" dəvizi altında təqdimat hazırlayın.*

6. BƏŞƏRİYYƏT QARŞISINDA MƏNƏVİ BORC



Bəzən kimi işə ağlayan gördükde onu sakitleşdirməyə, ovundurmağa can atırıq. Sizcə, buna səbəb nədir?

***Mənəvi keyfiyyət deyəndə nə başa düşürsünüz?
Mənəviyyatın xalqın, ümumiyyətlə, bəşəriyyətin həyatında rolu nədən ibarətdir?***

İnsanın mənəvi aləminə bir çox amillər təsir edir. Bunnalara ideoloji, elmi və mənəvi dəyərlərin saxlanması və ötürülməsini təmin edən tərbiyə və təhsil daxildir. Mənəvi aləmin formallaşmasında dinin rolü əvəzsizdir. Din və digər mənəvi tələbatlarımız cəmiyyətin mənəvi həyatını təşkil edir. Cəmiyyətin mənəvi həyatını ayrı-ayrı fəndlərin mənəvi dönyasının özünəməxsus xüsusiyyətləri ilə seçilən, eləcə də bu xüsusiyyətləri özündə birləşdirən anlam kimi başa düşmək olar.



Rus filosofu Nikolay Çernışevski demişdir: "Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir".

Mənəviyyat insanı başqa canlılardan fərqləndirən cəhətlərdən biridir və insanın ruhu mənəviyyatının tələbi ilə formallaşır. Mənəviyyat insanı əhatə edən sosial mühitin təsiri



**I Avropa Oyunları
(Bakı, 2015)**

altında formalaşmış əqidə, iradə və ideyalardır. O, əxlaqla sıx bağlı olduğundan çox vaxt onları eyniləşdirirlər. Lakin mənəviyyat daha geniş məfhumdur, çünkü əxlaq mənəvi keyfiyyətlərin nəticəsində formalaşır.

İnsanın xüsusiyyətlərindən biri də onun xeyirə və şərə meyilli olmasıdır. Bu iki məfhumun cazibəsi insanların mənəvi xüsusiyyətlərindən irəli gəlir. Bu mənada mənəviyyatın təşəkkül tapmasında əsas rol oynayan mənəvi şüurdur. Mənəvi şüur isə mənəvi adətlər və vərdişlərdən irəli gəlir. Bu mənada mənəviyyat insanlarda tərbiyə vasitəsilə formalaşdırılır. Onun gündəlik həyatın bir parçası olması isə insanların ağlından və iradəsindən asılıdır. Mənəvi tərbiyə insanların düşüncəsinə və əməlinə qürur, səmimiyyət, məsuliyyət və s. bu kimi hisləri aşılıyaraq onu tərbiyələndirir.

Mənəvi şüur, mənəvi hislər, adət və vərdişlər ümmülikdə mənəvi əqidənin və amalın bir hissəsidir. Bu mənada mənəviyyat insanların kamillilik xüsusiyyətidir. Lakin insanda qəlb, ağıl, nəfs, iradə, insaf, sevgi, mərhəmət, şəfqət, kin, qəzəb, nifrət kimi ruhi hiss və duyguların mövcud olması insanın insan olaraq kamilləşməsinə kifayət deyildir. İnsan müsbət keyfiyyətləri vərdişə çevrildiyi zaman kamillilik zirvəsinə yüksəlmış olur.

*İnsanlar fəqliidir. İnsanları bir-birinden fərqləndirən cəhətlər hansılardır?
Onların ehtiyaclarını biz görə və duya bilirikmi? Bu ehtiyacların, qismən də olsa,
ödenilməsində öz iştirakımızı necə təmin edə bilərik? Bu haqda fikirlerinizi
yoldaşlarınızla müzakirə edin.*

Azərbaycan xalqının tanınmış xeyriyyəçisi, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xeyirxah əməllerindən xəbərdarsınız. O, kimsəsizlərə, xəstelərə əl tutmaqla bərabər, işsizləri işlə təmin edir, maddi tələbatlarını ödəməyə səy göstərir. Xalqının maariflənməsinə çalışır, geləcəyini düşünür. Onu bu fəaliyyətə sövq edən qüvvənin kökündə daxili mənəvi keyfiyyətləri, ruhu dayanır. Çünkü o öz işindən ilk növbədə mənəvi zövq alır, insanpərvər və milli təəssübkeşdir.

**Mehriban Əliyeva
Afinada xərcəng
xəstəliyinə tutulan
uşaqlarla**



M. Əliyevanın fəaliyyətini Azərbaycan xalqının milli-mənəvi dəyərləri ilə əla-qeləndirir.

Xeyirxahlıq və mərhəmət bütün dinlərin əsas xəttidir. İnsanlar eyni zamanda Allah naminə xeyirxahlıq edir, mərhəmət göstərir, pis əməllərdən çəkinirlər. Buna görə də din və mərhəmət eyni məzmunlu məşhumlardır. Heç bir din insanları ölümə, müharibəyə, vəhşiliyə və münaqişələrə səsləmir. Bu mənada İslam dünyanın ən böyük dinləridən biri kimi, insanları xeyir işlərə cəlb edən humanist dinlərdən biridir. Ramazan və Qurban bayramlarını buna misal gətirə bilərik. Nəzir vermək, sədəqə paylamaq, imkansızlara əl tutmaq, yetimin malına toxunmamaq kimi xüsusiyyətlər bu dinin əsasında əxlaq prinsiplərinin də olduğunu bariz nümunəsidir.



Ramazan ve Kurban bayramlarının mənəviyyata təsirini izah edin.

Vətənə sevgi ən böyük mənəvi keyfiyyətlərdəndir. Vətənpərvərlik, vətən təessübkeşliyi insanda ən ali mənəvi keyfiyyətlərin məcmusudur. Bu xüsusiyyət insanda kişilik, mərdlik, doğruluq, dürüstlük kimi əxlaqi keyfiyyətlərə formalıdır. Vətənpərvər insan mənəviyyatı olan insandır. Əlif Hacıyev, Çingiz Mustafayev, Mübariz İbrahimov, Şövqiyar Abdullayev kimi ığidlər Azerbaycan uğrunda mübarizə aparmış, canlarından bələ keçmişlər.



Şövqiyar Abdullayev

Bu gün bəşəriyyətin qarşısında duran problemlərin həllində insan başlıca amildir. Çünkü bu problemləri yaranan da, onları həll etməyə çalışan da insandır. Bəzən insanların daha çox sərvət toplamaq arzusu onlarda mənəvi keyfiyyətləri arxa plana keçirir. M.Ə.Sabirin dediyi kimi, “Mən salım olum, cümlə-cahan batsa da, batsın” şüarı ilə yaşayanların sayı az deyil. Əks halda, planetimiz bu qədər genişmiqyaslı problemlərlə üzleşməzdı.



M.Ə. Sabirin bu misrasını həyatla əlaqəli təhlil edin.

Bəşəriyyətin qarşısında duran ən başlıca məsələlərdən biri də insanlarda mənəvi borc anlayışının formalasdırılması, mənəvi keyfiyyətlərin tərbiyeləndirilməsidir.


Yer kürəsinin, onu əhatə edən ətraf mühitin, insanların mərhəmətə və xeyirxah işlərə ehtiyacı vardır. Məşələrin qırılması, təbii sərvətlərin tükenməsi dünyanın müxtəlif bölgələrində susuzluq, acliq və səfalətə gətirib çıxarmışdır. Təbii fəlakətlər, müharibələr minlərlə insanın həlak olmasına, öz ata-baba yurdlarından didərgin düşməsinə səbəb olur. Bütün bunlar isə onsuz da həlli çətin olan problemləri daha da artırır.

Sadalanan problemlərə aid faktlar göstərin. Baş vermiş problemin həllini nədə görürsünüz? Mənəvi dəyərlərde yaranmış problemlərin bəşəriyyətin qarşılaşdığı qlobal problemlərlə əlaqəsini izah edin.

Konfutsi söylemişdir ki, pis fikirlərin olmasa, pis əməlin de olmaz. İnsan daha yaxşı əməllərə malik olmaqla bəşəri dəyərlərin, mənəvi-əxlaqi keyfiyyətlərin formallaşmasına yardım etmiş olur. Bu baxımdan da bəşəriyyətin qarşısında duran əsas məsələlərdən biri yeni nəslin – mənəvi keyfiyyətlərə zəngin nəslin yetişdirilməsidir.


26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxlığında yerləşən Çernobil Atom Elektrik Stansiyasında nüvə reaktorunda güclü partlayış baş verdi. Belə bir hadisə insanların mənəvi dəyərlərini bəşəri dəyərlə birləşdirdi. Partlayışdan zərər çəkənlərə yardım etmək, dəstək olmaq üçün minlərlə insan buraya köməyə tələsdi. Bu cür dəstək azərbaycanlılardan da gəldi.

**26 aprel – Çernobil faciesi günüdür.
Çernobil qəzası haqqında filmən**



Dünyada xeyirxahlıqla məşğul olan müxtəlif cəmiyyətlər vardır ki, bunlardan biri də Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı – beynəlxalq yardım cəmiyyətidir. Bu cəmiyyət öz yardımını insanlardan əsirgəmir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi xüsusi xeyriyyə təşkilatıdır. Təşkilat 1863-cü ildə İsvəçrədə yaradılmışdır. Bu xeyriyyə cəmiyyətinin yaradılmasının maraqlı tarixi vardır. Solferino kəndində Fransa imperatoru III Napoleonun ordusu ilə avstriyalılar arasında qanlı döyüş gedirdi. Döyüsdə avstriyalılar məğlub olurlar. Minlərlə yaralı əsgər döyüş meydanında can verirdi. "Yaralılara yardım edilsin" müraciətlərinə cavab gəlməmişdi. İsvəçrəli Henri Dunant (Anri Dünan) təsədűfən bu hadisənin şahidi olur. Dəhşətə gəlmış Henri qərara gəlir ki, könüllü insanlarla birlikdə hər iki düşərgənin yaralılara kömək etsin. Onun bu döyüşdəki hər iki cəbhənin yaralı əsgərlərinə köməyi tarixdə öz izini qoyur. Henri müharibə qurbanlarına yardım etmək üçün bir təşkilat yaradır. Təşkilatın emblemi İsvəçrə bayrağının tərsi olan ağ fonda qırmızı xaç seçilir. Onun yaratdığı xeyriyyə cəmiyyəti öz ətrafına bir çox dövlətləri toplaya bilir. Hazırda bu cəmiyyət bütün ölkələrdə həmrəylik və yardım aksiyaları ilə bütün xalqlar üçün bərabər şəkildə sülhü dəstəkləyir.



Henri Dunant

Qaçqın düşərgəsi.
Keniya, Afrika

Henri Dunantın bu işini mənəvi, əxlaqi keyfiyyət kimi dəyərləndirin. Hazırda onun yaratdığı təşkilatın dünyanın hər yerində göstərdiyi fealiyyət haqqında məlumat toplayın. Bu təşkilatın bəşəriyyət qarşısında mənəvi borcunu yerine yetirməsini faktlarla əsaslandırın.

Hazırda Afrikada açılıq və susuzluqdan əziyyət çəkən insanlara dünyanın hər yerində yardım olunur. Bu cür yardımın edilməsi bəşəriyyətin mənəvi dəyərlərinin nümunəsidir.



Təbiətin qorunması, insanlara yardım, tolerant yanaşma, sülh və əmin-amanlıq içinde yaşamaq bəşəriyyətin mənəvi haqqıdır. Hazırda baş qaldırmış qlobal ekoloji problemlər, müharibələr və onların fəsadlarının aradan qaldırılması namənənə görülən hər bir iş mənəvi dəyərlərdən qaynaqlanır.

1. Mənəvi borc anlayışını izah edin.
2. Mənəviyyatın formallaşmasında dinlərin rolunu əsaslandırın.
3. Bəşəriyyət qarşısında mənəvi borcumuz nəden ibaretdir? Sadalayın.
4. Mənəviyyata aid gözel kəlamlar söyləmiş dahilerin fikirlərindən ibarət təqdimat hazırlayın.
5. "Ulu öndər H.Əliyev bəşəriyyət qarşısında mənəvi borcunu reallaşdırın şəxsiyyətlərdəndir" adlı esse yazın.
6. Müxtəlif xeyriyyə cəmiyyətlərinin fəaliyyətinə aid araştırma aparın və bununla bağlı buklet hazırlayın.
7. Bəşəriyyət qarşısında hansı mənəvi borcumuz var? Bu mənəvi borcların könüllülük prinsipi ilə davamlı şəkildə həyata keçirilməsi üçün hansı təklifləri irəli sürərdiniz?

7. DÜNYANIN DƏRK OLUNMASI

Yəqin, sizi maraqlandıran məsələlərdən biri də dünyanın necə, nə vaxt yaranması ve kim tərəfindən yaradılması kimi suallar olub. Ta qədimdən insanlar bu barədə düşünüb, suallarına cavab axtarmağa çalışıblar.

Təbiət insanların şüurundan, iradəsindən, istək və arzularından asılı olmayaraq mövcuddur. Hələ insanlar yox ikən təbiət mövcud olmuşdur. Bu cəhəti ona görə xüsusi qeyd etmək lazımlı ki, bunun əksini iddia edən fəlsəfi cərəyanlar da mövcuddur.

Təbiət anlayışı tarix boyu təkamülə, ciddi dəyişikliklərə məruz qalmışdır. Müxtəlif dövrlərdə bu anlayışa bir-birindən əsaslı surətdə fərqlənən mezmunlar verilmiş, bu haqda müxtəlif fikirlər irəli sürülmüşdür.

Dünyanın dərk olunması ilə bağlı ən qədim düşüncələr mifologiyadır. Mifologiyanın əsasını fantastik varlıqlar haqqındaki müxtəlif miflər, əsatırlar təşkil edir. Miflərlə bağlı fərziyyələrdə təbiət hadisələri və cansız predmetlər canlı varlıqlar şəklində təsvir olunurdu.

Tarix və ədəbiyyat dərslerindən size məlum olan revayət və mifləri sadalayın. Onları birləşdirən ortaq cəhətləri müəyyən edin.

Dünyagörüşünün digər tarixi forması dindir. Dünyanın mənşəyi və mahiyyəti, insan, onun həyatının mənası və məqsədi, insanın dünyada yeri, xeyir, şər haqqında fikirlər və digər ehkamlar Allahın kəlamları ilə təqdim olunur.

Qədim yunanlar müxtəlif nəzəriyyələrin yaradıcılarını “müdriklik aşiqləri”, “hikmətsevərlər”, onların bu yeni məşguliyyətini isə “hikmətə sevgi” (felsefə) adlandırdırlar.




Men-Tszi

Dünyanın dərk olunması haqqında söylənmiş müxtəlif fərziyyələrdən biri də Çin filosofu Konfutsiyə məxsusdur. *Konfutsiçiliyə görə, baş tanrı Göydür. Ölkənin Göt ilə qarşılıqlı münasibətlərində imperator – Göt oğlu xüsusi yer tutur. O, ölkəni Götün adından idarə edir.*

Dahi filosof Konfutsinin davamçılarından olan Men-Tszi belə bir nəzəriyyə irəli sürdü ki, insanın həyatı ilahi iradəyə tabedir, bilik isə insanda anadangəlmədir. İnsan anadan olanda bilik ilahi, “hüdudsuz ruh” tərəfindən ona verilir. İnsan bu biliklərin köməyi ilə həyatın bütün suallarına cavab verməlidir. O, insanları bütün uğursuzluqların və bədbəxtliklərin səbəbini müəyyənləşdirməyə, dözümlü və mərhəmətli olmağa çağırırdı.

Digər nümayəndə Syun-Tszının fikrincə, insan taleyi ilahidən deyil, onun özündən asılıdır. Bundan əlavə, insan aləmi dərk etmək və ondan öz xeyrinə istifadə etmək qabiliyyətinə malikdir. Cəmiyyət isə idarə edənlərdən və idarə olunanlardan təşkil olunmalı, onun üzvlərinin bir hissəsi fiziki, digər hissəsi zehni əməklə məşğul olmalıdır. Göründüyü kimi, Konfutsi fəlsəfəsi iki istiqamətdə: idealizm və materializm istiqamətlərində inkişaf etmişdir.


Konfutsi davamçılarının nəzeriyyelerini müqayiseli təhlil ədin. Onların müxtəlif nəzeriyyələr irəli sürməsinə səbəb nədir?



Materialistlər eynilə Qədim Misirdəki fironlar, rəhiblər və digər zümrələr kimi maddenin əzeli və ebedi olduğunu, sonsuzluğunu, yaradılmadığını və canlıların təsadüflər nəticəsində cansız maddədən törediyiనə inanırlar. Materialist fəlsəfədə belə deyilir: Bütün fəza, atmosfer, ulduzlar, təbiət, canlı və cansız ne varsa, hamısı atomlardan əmələ gəlib. İnsan da təbiətdəki müxtəlif atomların cəmindən başqa bir şey deyil. Canlıların həyatı atomlar arasında elektrik cərəyanının müəyyən tarazlığı nəticəsində mümkün olur. Bu tarazlıq pozulanda canlılar ölüm torpağı dönür, yenidən atomlara parçalanır.

Milet məktəbinin banisi Fales suyu bütün varlığın əsası hesab edirdi. Falesə görə, suda inkişaf imkanları vardır və dünyada hər şey suyun qatılışması və parçalanması nəticəsində meydana gəlir. Atomistlər isə aləmin atomlardan yaranması mövqeyində çıxış edirdilər. Demokrit atomların bölünməz, müxtəlif uzunluğa, formaya malik olduğunu təsdiqləyirdi.

Azərbaycanda dini mistik fəlsəfi fikirlər e.ə. I minillikdə Zərdüştlük fəlsəfəsində ifadəsini tapmışdı. Zərdüşt tərəfindən yazılması ehtimal edilən kitab “Avesta”dır. Zərdüştlük ali Allah Ahuraməzdaya tapınan ilk monoteist dini təlim olsa da, iki əzəli başlanğıc – xeyir və şər dualizmi ilə müşayiət olunmuşdur.



Fales

Zərdüşt dininin ideyasını əks etdirən xeyir ve şər anlayışını şərh edin.

Orta əsrlərdə təbiət və dünya haqqında müxtəlif baxışlar sistemi formalaşmışdır. Bu dövrдə hökmran olan dini dün-yagörüşü təbiət haqqında təsəvvürlərə də ciddi təsir göstərmişdir. Hər şeyin Allah tərəfindən yaradılması və idarə olunması fikirləri həm xristianlıqda, həm də İslam dinində öz əksini tapmışdır.

İslam və xristianlıq dinindən başqa daha hansı dində hər şeyin Allah tərəfin-dən yaradılması öz əksini tapmışdır? Hər şeyin Allah tərəfindən yaradılması nəzəriyyəsinə dönyanın atomlardan ibarət olması nəzəriyyəsi ilə müqayisə edin.



Ibn Sina (980–1037) “Tibb qanunu”, “Danışname” və s. əsərləri yazmasına baxmayaraq, onun fikrincə, “Allahın iradəsi biliqdən qaynaqlanır. Vacib varlığın iradəsi həqiqətin dərkidir”.



Nizami Gəncəvi

Orta əsrlərdə təbiət haqqındaki təsəvvürleri səciyyələndirən cəhətlərdən biri də bu idi ki, burada qədim dövrün fəlsəfəsindən gələn vahidlik, yaradılmazlıq və olmazlıq kimi ideyalar təbiətə deyil, onun yaratılmasına aid edilirdi. Qədim yunan fəlsəfəsində dünyanın dörd ünsürdən: su, od, torpaq və havadan yaranması ideyası dahi Nizami Gəncəviyə qədər gəlib çıxmışdır.

Nizami qədim yunan filosoflarından fərqli olaraq, dünyanın əsasında duran dörd ünsürün Allah tərəfindən yaratıldığını göstərirdi.

Bununla yanaşı, ateist fikirli, yəni Allahın varlığını qəbul etməyən şəxslər də olmuşdur ki, onlar dirləri və onların müqəddəs kitablarını qəbul etməmişdilər.

Dahi mütəxəssislerin bir çoxu təbiəti əsas götürmüş və insanın iradəsinin gücünə inanmışlar. Lakin buna baxmayaraq, bu dahilərdən nə E.Miyanəçi, nə F.Nəimi, nə İ.Nəsimi, nə də C.Bruno ateist olmamış, Allahın varlığını inkar etməmişlər. Onlar panteist mövqedən çıxış edərək belə hesab edirdilər ki, Allah təbiətdən kənardır, onun fəvqündə deyil, onun içərisindədir, orada mövcud olan sonsuz cisim və proseslərin özlərindədir. Onlar inanırdılar ki, insan təbiəti, oradakı cisimləri, proses və hadisələri dərk etməklə, həm də onların daxilindəki Allahı dərk etmiş olur.

Əbu Reyhan əl Biruniyə (973–1048) görə, materiya və təbiəti Allah yaradıb. O, Yerin Günəş ətrafında dövr etdiyini qeyd edirdi. Canlı aləmin yaranmasında əsas suyu, sonra digərlərini qiymətləndirirdi.

Şərq alimi İbn Rüşd Allahı ilk əql kimi qəbul edirdi. O düşünürdü ki, Allah insan və təbiətdən kənardır, dərk edilmir.

XIV əsrдə meydana çıxmış hürufilik fəlsəfi-dini hərəkat idi. Onun banisi Nəimidir (1339–1394). Hürufiliyə görə, insan öz varlığında olan ilahi nuru dərk etmək üçün əqli-mənəvi təkamül keçməli, qəlbini daim saflasdırmaq qayğısına qalmalıdır. Onların fikrincə, insan müqəddəsdir, kamil insan Tanrı səviyyəsinə qədər yüksələ bilər. Nəimi məhz belə düşüncəyə sahib olduğuna görə zəmanəsinin ən kamil insanı hesab edilib. O, ictimai haqsızlığa, şərə, zülümə son qoymaq gücünə malik deyildi. Söz, kəlam və hərf hürufilikdə xüsusi məna daşıyır. Allahın ilk əmri sözlərdə təcəssümünü tapıb. Kamil insan

Bu dahilərin Allahı
inkar etməməsinin
səbəbinə nəde
görürsünüz?

üzündə isə ilk yaradıcıya məxsus cizgiler vardır. Hürufilik işaretləri və bu işaretlərin daşıyıcısı olan insanı ilahiləşdirir.


Hürufilik təlimi haqqında tarixdən bildiklərinizi xatırlayın. Bu təlimin yaranması zəruriliyini dövr baxımından şərh edin.

Orta əsrlərdə deyilirdi ki, müqəddəs yazılar Allahın kəlamlarıdır; Allah özü və yaratıqları haqqında əsl həqiqətləri vəhylər* şəklində peygəmbərlər vasitəsilə insanlara bəyan edir. Belə insanları teist adlandırmışlar.

Bütün bu nəzəriyyələrə Polşa alimi Nikolay Kopernikin keşf etdiyi Heliosentrik sistem təbiət haqqındaki elmlərdə, təbiətə olan baxışlarda böyük bir çevriliş yaratdı və dini dünyagörüşə sarsıcı zərbə endirdi.

Dünyanın dərk olunması dini və elmi əsaslarla sübuta yetirilməyə çalışılsada, hələ də bu nəzəriyyələrdə müxtəlif ziddiyətlər qalmaqdadır. Bəşər cəmiyyəti inkişaf etdikcə bu barədə mülahizələrin davam etməsi labüddür. Bu yanaşma və nəzəriyyələrlə fəlsəfə elmi məşğul olur.

Vəhy – fikrin, hökmün Allah tərəfin-dən peyğəmbərə xəbər verilməsi.



Nikolay Kopernik

1. Materialist dünyagörüşü haqqında fərziyyələrə əsasən materialıllar toplayıb təqdim edin.
2. Materializmi idealizmle müqayisə edin.
3. Ateist dünyagörüşünün materialist dünyagörüşündən fərqli cəhətləri nədir? Izah edin.
4. Nikolay Kopernikin keşf etdiyi Heliosentrik nəzəriyyə nə üçün dini dünyagörüşə zərbə vurdu?
5. Dünyanın dərk olunması və ya dünyagörüşü arasındaki əlaqəni şərh edin.
6. Nizami Gəncəvinin "İsgəndərname" poemasını oxuyun. Dünyanın dörd ünsür-dən təşkil olunması haqqındaki fikirləri təhlil edin.

ƏLAVƏLƏR

Xəzər dənizinin çirkənmiş sahələri



- ||||| Sənaye tullantıları ilə çirkənmiş sahələr
- ||||| Aqrakimyəvi tullantılarla çirkənmiş sahələr
- ||||| Qarışqı tipli çirkənme sahələri
- Rekreation tipli çirkənme sahələri
- ▲ Dəmpinqlər (texniki tullantıların basdırılmış yerləri)

Xəzər dənizinin ekoloji vəziyyəti



SUYUN ÇIRKLƏNMƏ DƏRƏCƏSİ

- 1** Şərti təmiz
- 2** Müləyim çirkənmiş
- 3** Çirkənmiş
- 4** Yüksek dərəcədə çirkənmiş

DƏNİZ EKOSİSTEMİNİN VƏZİYYƏTİ

- ☰ Ekoloji vəziyyət pozulmayıb
- ≣ Mübəhisəli, ekoloji vəziyyət zəif pozulub
- ☲ Böhranlı, ekoloji vəziyyət pozulub
- ◎ Dəniz kompleks monitorinq məntəqələri

HƏYAT BİLGİSİ 9

Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
"Həyat bilgisi" fənni üzrə dərslik

Tərtibçi heyət:

Müəlliflər:

Məmmədova Nüşabə Əsəd qızı

Mahmudova Könül Faiq qızı

Bəhrəmova Sevil Şivəxan qızı

Buraxılışa məsul:

Sevil İsmayılova

Dizayner:

Kərim Mehədəvi

Rəssam:

Mərziyə Tağıyeva

Səhifələyici:

Yeganə Rüstəmova

Korrektor:

Nübar Qarayeva

Texniki redaktor:

Gültəkin Cəfərova

Baş redaktor:

Samirə Bektaşı

Texniki direktor:

Allahverdi Kərimov

Nəşriyyat direktoru:

Kəmalə Qarayeva

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.06.2016-cı il tarixli 369 nömrəli əmri ilə
təsdiq edilmişdir.

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016

Kağız formatı 70x100 1/16. Fiziki çap vərəqi 8,5. Səhifə sayı 136.
Sifariş 15292. Tiraj 112500. Pulsuz.

"Şərq-Qərb" ASC-nin mətbəəsində çap olunmuşdur.
AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17.